



MÜASİR İNŞAAT SİSTEMLƏRİ
INNOVATIVE CONSTRUCTION SYSTEMS



Caspian Construction Systems

[illegible]



Dövlət Bayrağı Meydanında 170-ə yaxın pillənin lazımi səviyyəyə gətirilməsi üçün **CCS Mortar ST60**, **CCS Mortar SR40** beton təmir materialları ilə təmiri və 1:2000 kimi elastikliyə sahib **CCS PU-Bitum 2k** bitum-poliuretan əsaslı izolyasiya sistemi ilə izolyasiyası

HAQQIMIZDA

“CCS.az” istehsalat müəssisəsi, inşaat kimyəviləri sahəsində uzun müddət fəaliyyət göstərən təcrübəli mütəxəssislər tərəfindən təsis olunub. Müəssisənin əsas fəaliyyətləri bütün tikinti sahələrində tələb olunan müasir inşaat materiallarını, bu sahədə illərlə qazanılmış təcrübələrə əsasən təkmilləşdirilmiş özəl reseptlər ilə dünyada tanınmış peşəkar istehsalçıların zavodlarında **CCS®** brendi altında beynəlxalq tələblər çərçivəsində yüksək keyfiyyətlə istehsalı, idxalı, topdan satışı, satış öncəsi və satış sonrası texniki dəstəkdir. Bu müasir inşaat kimyəviləri aşağıda sadalanan innovativ inşaat sistemlərini təşkil edir:

- İctimai və yaşayış binalarının, istehsalat müəssisələrinin, körpülərin, tunellərin, hidro-elektrik stansiyaların və digər tikililərin bünövrə, dam/terras, fasad və hər növ hovuzlar üçün sürmə, membran və püskürtmə tipli müasir hidroizolyasiya sistemləri; istilik izolyasiyası, yanğıın gecikdirici və səs izolyasiya sistemləri;
- Üstü açıq və qapalı idman zalları, uşaq oyun meydançıqları, parklar, avtoparklar, anbarlar, zavodlar və s. ictimai və sənaye obyektləri üçün tökmə tipli dekorativ və sənaye döşəmə örtük sistemləri; (Xəstəxana, soyuducu kameraları və qida sənayesi üçün isə özəl anti-bakterial və anti-statik döşəmə örtükləri mövcuddur);
- Müqavimət yetərsizliyi olan konstruksiyaların gücləndirilməsi və tarixi binaların bərpa üçün özəl gips, polimer-sement əsaslı və müasir epoksid-karbon fiber tərkibli gücləndirmə sistemləri;
- Hər növ tikililərin betonu və suvaqları üçün su keçirimsizlik, dona və sulfata davamlılıq kimi xüsusiyyətlər qazandıran özəl betona əlavə sistemləri, asfalt qatqıları;
- Sement-polimer, Epoksid, MS-polimer, Poliuretan, Akril və s. əsaslı müxtəlif məqsədli yapışdırıcı və ara doldurucu sistemləri;
- Beton və təbii daş qoruyucuları, laklar və cilalama sistemləri;
- Hazır profil və ya yerində tətbiq olunan temperatur, dilatasiya və seysmik dərzi izolyasiyası sistemləri;
- Yeraltı inşaatı sahəsində konsolidasiya və su qovucu inyeksiya sistemləri və s.

“Bizim missiyamız ən yüksək səviyyəli texniki dəstək, yüksək keyfiyyət standartlarına cavab verən məhsullar və texniki məharətə hörmət edən etibar qazanmış sadıq bir tərəfdaş olmaqdan ibarətdir”.



MÜNDƏRİCAT

HİDROİZOLYASIYA

CCS Seal STD	7
CCS Seal Flex SE	7
CCS Seal Flex Elastic	7
CCS Seal Flex Super	7
CCS AC Liquid Membrane	8
CCS AC Liquid Membrane Super	8
CCS PU Seal	8
CCS PU Seal UV	8
CCS Hybrid Seal UV	9
CCS PU-Bitum 2k	9
CCS Bitulutex	9
CCS Bitulutex UV	9
CCS Bituseal 2k	10
CCS Bitusprey	10
CCS Poliurea Hot	10
CCS Poliurea Cold	10
CCS Crystal	11
CCS EP Silox	11
CCS EP Seal WT	11
CCS PVC BaseMembrane (1.5/1.8/2.0 mm)	11
CCS PVC RoofMembrane R (1.5/1.8/2.0 mm)	12
CCS PVC RoofMembrane (1.2/1.5/1.8/2.0 mm)	12
CCS PVC + G RoofMembrane (1.5/1.8/2.0 mm)	12
CCS PVC Membrane WT (1.5/2.0 mm)	12
CCS TPO RoofMembrane R (1.5/1.8/2.0 mm)	13
CCS TPO BaseMembrane (1.5/1.8/2.0 mm)	13
CCS TPO + G BaseMembrane (1.5/1.8/2.0 mm)	13
CCS TPO Membrane WT (1.5/2.0 mm)	13
CCS EPDM Membrane (1.5/2.0 mm)	14
CCS HDPE Membrane (0.5/1.0/1.2/1.5/2.0 mm)	14
CCS Membrane Fittings (TPO PVC HDPE)	14
CCS SelfAdhesive Membrane (1.0/1.2/1.5)	14
CCS Bitumen EPP Membrane	15
CCS Bitumen TKP Membrane	15
CCS 3PLY Membrane	15
CCS 3PLY Band	15
CCS 3PLY Fitting (Corners & Collars)	16
CCS Isoband (120/70)	16
CCS TPE Band (25/40/70)	16
CCS ButylBand (150)	16
CCS ButylBand Double (45)	17
CCS BituBand	17
CCS AluBand	17
CCS PVC Waterstop (A/B/I/AK/O/DO/E)	17
CCS AC Waterstop Band (10x20 mm)	18
CCS BE Waterstop Band (20x25 mm)	18
CCS Acrylic Plug Ring	18
CCS AC Waterstop Sealant (310 600 ml)	18
CCS Waterplug	19
CCS AC Flex FS	19
CCS PU Flex	19
CCS MS Flex	19
CCS SI Flex	20
CCS PS Flex GG90	20
CCS PS Flex PG180	20
CCS MS Seal	20
CCS PU Foam Fireproof	21
CCS PU Foam Montage	21

İSTİLİK İZOLYASIYA SİSTEMLƏRİ

CCS PU Foam 2k	22
CCS PU Foam Thermo	22
CCS EPS Board	22
CCS XPS Board	22
CCS RockWool	23
CCS Thermobond	23
CCS Thermoplaster	23
CCS Thermodecor	23
CCS Thermofix (10/12/18)	24

ASTARLAR / YAPIŞDIRICILAR / ARADOLDURUCULAR

CCS Primer №1	25
CCS Primer AC	25
CCS Primer G	25
CCS Universal Primer	25
CCS Bettoprime	26
CCS BituPrimer	26
CCS TilePrimer 1k	26
CCS EPDM Bond	26
CCS EPDM Bond 2k	27
CCS PU EcoBond 1k	27
CCS PU Bond 2k	27
CCS Contact Bond	27
CCS EP Bond	28
CCS EP Fix	28
CCS VE Fix	28
CCS PE Fix	28
CCS PUR Bond	29
CCS EP Mortar	29
CCS EP Grout	29
CCS Tilebond (Grey White)	29
CCS Flexbond (Grey White)	30
CCS Flexbond S1 (Grey White)	30
CCS Rapidbond (Grey White)	30
CCS Fuga	30
CCS FugaFlex	31
CCS EP Fuga	31
CCS Eco Cleaner	31

SƏS İZOLYASIYASI

CCS Acoustic Board	32
CCS Acoustic Panel	32

QORUYUCULAR VƏ BOYALAR

CCS AC Paint	33
CCS ExtraAcryl Paint	33
CCS AC Plaster	33
CCS WPS	33
CCS Silan	34
CCS AC Protect	34
CCS AC TC UV	34
CCS RoadMark	34
CCS AC Cure	35
CCS PF Cure	35
CCS LI Hardseal	35
CCS LI TC Gloss	35

BETON ƏLAVƏLƏRİ VƏ TƏMİR MATERIALLARI

CCS Mortar 5	36
CCS Mortar 5 Thixo	36
CCS Mortar 30	36
CCS Mortar SR 40 Grey/White	36
CCS Mortar ST 60 Thixo	37
CCS Grout 75	37
CCS Mortar ST 65 Fast	37
CCS Antique CF	37
CCS Antique RM	38
CCS Binderlatex	38
CCS ADD MS	38
CCS ADD PPC	38
CCS ADD Fast	39
CCS ADD Crystal	39
CCS PP Fiber	39
CCS Flash Powder	39
CCS ADD D5	40
CCS Aspha 100A	40

KONSTRUKSIYA GÜCLƏNDİRMƏ SİSTEMLƏRİ

CCS CarbonFiber Wrap	41
CCS CarbonFiber Laminate	41
CCS CarbonFiber Laminate Plus	41
CCS EP Bond CL	41
CCS EP Bond CW	42
CCS CarbonFiber ROD	42

İNYEKSİYA MƏHLULLARI

CCS PU Hydroblock 514	43
CCS PU Hydroblock Flex	43
CCS PU Hydroblock Joint 2K	43
CCS PU Hydroblock Fast 2K	43
CCS PU Lifting MS-516	44
CCS Hydroblock 530	44
CCS Hydroblock 570	44
CCS Hydroblock Integral 575	44
CCS Hydroblock 583	45
CCS ChemInject	45
CCS GypInject	45
CCS EP Inject	45
CCS EP Inject Wet	46
CCS SI Inject	46

YER ÖRTÜK SİSTEMLƏRİ

CCS SL	47
CCS SL PRO	47
CCS SL Industrial	47
CCS MC Loft BC	47
CCS MCLoft TC	48
CCS PU Crete	48
CCS EP Primer	48
CCS Primer DPM	48
CCS EP SL	49
CCS EP SL AS	49
CCS EP TC Gloss	49
CCS EP TC Orange	49
CCS EP Coat (Matt/Gloss)	50
CCS EP Universal	50
CCS EP 3D	50
CCS PU Primer 1k	50
CCS PU Primer 2k	51
CCS PU SL	51
CCS PU Crete (SL MF HF)	51
CCS PU Sealer AS	51
CCS PU Binder	52
CCS PU 3075 SL	52
CCS PU TC UV	52
CCS PU TC WB	52
CCS AC Flex CS	53
CCS AC Flex RC	53
CCS AC Flex TC 50	53
CCS AC-PU Top Coat UV	53
CCS Nanoseal	54
CCS Blockseal	54
CCS AC Sealer	54
CCS Alcyd Varnish (Gloss Silk Matt)	54
CCS PU Varnish 1k (Gloss Silk Matt)	55
CCS PU Varnish 2k (Gloss Silk Matt)	55
CCS PU-AC Aqua 1k (Gloss Silk Matt)	55
CCS AC Aqua 2k (Gloss Silk Matt)	55
CCS CE Varnish	56
CCS CE Tinner	56

GEOSİNTETİK MATERIALLAR

CCS Drainage Board	57
CCS PP Geogrid	57
CCS GF Geogrid	57
CCS LDPE Membrane	57
CCS Geocell	58
CCS Geomat	58
CCS PE Geotextile (150/200/250/300/500/1000)	58
CCS PP Geotextile (70/100/150/200/250/300/500)	58

DƏRZ VƏ SABİTLƏMƏ PROFİLLƏRİ

CCS Metal Joint Profile -Z	59
CCS Metal Joint Profile -I&L	59
CCS Metal Joint Profile -M	59
CCS Metal Fixing Profile -I	59
CCS Metal Fixing Profile -L	60
CCS Metal Fixing Profile -J	60
CCS Fixing Pins	60
CCS Fiberglass Mesh 50/70/110/145/160	60



CCS Seal STD

CCS Seal STD, beton səthlərindəki nəm və su sızıntılarının qarşısını alan, müsbət (pozitiv) və mənfi (neqativ) yöndən gələn sulara qarşı tətbiq oluna bilən, sement və polimer dispersiya əsaslı iki komponentli hidroizolyasiya materialıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Betonun sudan, karbonatlaşmadan və duzlara qarşı qorunmasında;
- Daxili və xarici məkanlarda, üfüqi və şaquli tətbiqlərdə;
- Texniki və içməli su anbarlarında, yarı olimpiq üzmə hovuzlarında;
- Bünövrə və pərdə su izolyasiyasında və istinad divarlarında;
- Zirzəmilərdə, tunellərdə, körpü ayaqlarında;
- Lift çuxurlarında, dəmir-beton borularda;
- Duzlu su rezervuarlarında, balıq yetişdirmə gölməçələrində;
- Qida anbarlarında;
- Hidroelektrik stansiyalarda;
- Çiçək yataqlarının izolyasiyasında istifadə olunur.



CCS Seal Flex SE

CCS Seal Flex SE, bütün növ dəmir-beton səthlər və sement əsaslı suvaqlar üçün nəzərdə tutulmuş yarı elastik hidroizolyasiya materialıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Daxili və xarici sahələrdə, şaquli və üfüqi tətbiqlərdə,
- Yarı olimpiq və termal hovuzlarda, içməli su çənələrində,
- Soyuducu anbarların divar və döşəmə örtüklərində,
- Binaının hamam, mətbəx və WC kimi yaş yerlərində,
- Terraslarda (üst hissəsini qorumaq şərti ilə),
- Gül bağçalarının izolyasiyasında istifadə edilir.



CCS Seal Flex Elastic

CCS Seal Flex, sement və polimer dispersiya əsaslı hər növ dəmir-beton səth və sement əsaslı suvaqlar üçün dizayn edilmiş tam elastik su izolyasiya materialıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Üstü açıq və qapalı yerlərdə, şaquli və üfüqi səthlərdə pozitiv (daxili/üst) yöndən gələn sulara qarşı;
- Soyuducu anbarların divar və döşəməsinə (üstü qorumaq şərti ilə);
- Hamam-tualet, mətbəx kimi binaının bütün yaş həcmələrində;
- Su rezervuarlarında (üzəri qorunmaq şərti ilə);
- Olimpiq üzmə hovuzları və termal su hovuzlarda;
- Terraslarda (üzəri örtülmək şərti ilə);
- Bünövrə və istinad divarlarında;
- Çiçək dibçəklərin izolyasiyasında istifadə olunur.



CCS Seal Flex Super

CCS Seal Flex Super, hər növ dəmir-beton konstruksiyalar və sement əsaslı suvaqlı səthlər üçün nəzərdə tutulmuş, UV şüalarına dayanıqlı, sement və polimer dispersiya əsaslı, super elastik, iki komponentli su izolyasiya materialıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Daxili və xarici sahələrdə, şaquli və üfüqi tətbiqlərdə;
- Dəniz suyu kanallarında, duzlu sulara qarşı su keçirməzlik və qoruma tələb olunan yerlərdə;
- Bünövrə izolyasiyasında;
- Maillik verilməsi nəzərdə tutulan dəmir-beton konstruksiyalarda;
- Binaının hamam, mətbəx və WC kimi yaş yerlərində;
- Olimpiq üzgüçülük hovuzlarında, termal və dekorativ hovuzlarda;
- Terraslarda (üst hissəsini qorumaq şərti ilə);
- Beton səthlərin karbonlaşma və xlorə qarşı qorunmasında.





CCS AC Liquid Membrane

CCS AC Liquid Membrane, terras, dam, beton kanallarda, fasad və eksteryerlərə tətbiq olunan, günəşin UB (UV) şüalarına davamlı elastomer xüsusiyyətli akrilik qatran əsaslı, istifadəyə hazır tək komponentli hidroizolyasiya materialıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Daxili və xarici məkanlarda, üfüqi və şaquli tətbiqlərdə;
- Meyilli terras və damlarda;
- Beton və metal su kanallarında;
- Binaların fasadlarında və eksteryer işlərində;
- Beton, keramika və metal kanallarda hidroizolyasiya kimi istifadə olunur.



CCS AC Liquid Membrane Super

CCS AC Liquid Membrane Super, xüsusi minerallar və polimer komponentlərdən hazırlanmış, aşınmaya dayanıqlı, güclü adheziyaya və yüksək UB (UV) müqavimətinə sahib hidroizolyasiya örtük materialıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Daxili və xarici məkanlarda, üfüqi və şaquli tətbiqlərdə, suyun gəldiyi istiqamətdən;
- Qumlu tol (arduzlı) və bitum əsaslı dam membranların üzərinə;
- Yaş həcmərin izolyasiyalarında (üstü piltə ilə örtmək şərti ilə)
- Beton, terras və dam izolyasiyalarında;
- Betopan, şifer, MDF, OSB və taxta səthlərin üzərinə;
- Beton yol, park və uşaq meydançalarına, asfalt səthlərinə;
- Bitumlu və ya oxşar səthlərin su keçirməzliyinin təmin edilməsində istifadə olunur.



CCS PU Seal

CCS PU Seal, içməli su çənələrinin izolyasiyası üçün nəzərdə tutulmuş, tərkibində həlledici olmayan, soyuq tətbiq olunan, poliuretan əsaslı, iki komponentli, elastik maye membrandır.

TƏTBİQ SAHƏLƏRİ

- İçməli su paylayıcı kanallarının, borularının və su anbarlarının izolyasiyasında;
- İçməli su ilə birbaşa təmasda olan su çənələrində;
- Uzunömürlü, anti-bakterial beton və metal su anbarlarında;
- Hamamlarda, hovuzlarda, mətbəxlərdə və s. yaş ərazilərdə;
- Üstü açıq üzgüçülük və dekorativ hovuzların izolyasiya sistemlərində istifadə olunur.




CCS PU Seal UV

CCS PU Seal UV, diyrək, fırça və ya püskürtmə ilə asanlıqla tətbiq olunan, metal, hörgü və beton kimi möhkəm səthlərə yapışaraq uzunömürlü elastik bir təbəqə əmələ gətirən tək komponentli, poliuretan əsaslı maye membrandır.

TƏTBİQ SAHƏLƏRİ

- Avtopark damları üçün su izolyasiyalı yer örtük sistemlərində əsas izolyasiya membranı qatı olaraq;
- Fasadlarda sement və gips əsaslı panellərin hidroizolyasiyasında;
- Hamamlarda və mətbəxlərdə dərzsiz gigiyenik yer örtük sistemlərində;
- Uyğun astarla kafel üzərinə istifadə oluna bilər;
- Damlarda, terraslarda və balkonlarda;
- Metal və ya lifli sementdən hazırlanmış yüngül damlarda;
- Asfalt, daş və beton yollarda, keçidlərdə;
- Stadion tribunalarında istifadə olunur.





CCS Hybrid Seal UV

CCS Hybrid Seal UV, bir çox səthlərdə tətbiq olunan, çatlaq körpüləmə xüsusiyyətinə sahib, tərkibində həlledici olmayan, hibrid polimer əsaslı, qoruma və hidroizolyasiya məqsədli tek komponentli maye membrandır.

TƏTBİQ SAHƏLƏRİ

- Bitümlü və şiferli membranların birləşmələrində təmir məqsədləri üçün;
- Beton, keramika, taxta lövhə, şüşə, polikarbonat lövhələr, metal, daş, mərmər, kirəmit, kərpic, OSB, MDF, məsaməli daş və qaz beton kimi səthlərdə;
- Baca və boru birləşmələrində, divar və döşəmə qovşaqlarında, yağış kanallarında su keçirməmə məqsədləri üçün;
- Daxili və xarici məkanlarda, üfqi və şaquli tətbiqlərdə;
- Sendviç panellərin birləşmələrində;
- İcməli su çənələrində və su hovuzlarında;
- Yaş həcməlin izolyasiyasında;
- İstilik izolyasiyası tətbiqlərində;
- Balkonlarda, terraslarda, damlarda və dam kanallarında, novlarda.



CCS PU-Bitum 2k

CCS PU - Bitum 2k, aqressiv yeraltı sularına davamlı bitum və poliuretan əsaslı, iki komponentli tam elastik hidroizolyasiya materialıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Bitümlü və şiferli membranların birləşmələrində təmir məqsədləri üçün;
- Dərin bünövrələrdə;
- Fasadlar (keçirməli fasadların altına);
- Dam, balkon və terraslarda (piltə və ya boya altına);
- Yaşıl damlar və bitki yataqları;
- Gips və sement əsaslı panellər;
- Poliuretan əsaslı izolyasiya köpüklərin üzərinə;
- Asfalt membranların/EPDM membranların üzərinə;
- Daxili və xarici məkanlarda, üfqi və şaquli tətbiqlərdə;
- Beton, keramika, taxta, OSB, MDF, metal, kirəmit, kərpic kimi səthlərdə tətbiqə uyğundur.



CCS Bitulutex

CCS Bitulutex xüsusi polimerlərlə modifikasiya olunmuş bitum və lateks tərkibli emulsiya əsasında hazırlanmış yüksək yapışdırıcı qüvvəyə malik, quruduqdan sonra rütubət və buxar keçirməyən elastik membran əmələ gətirən hidroizolyasiya materialıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Daxili və xarici məkanlarda, şaquli və üfqi səthlərdə pozitiv (su daxil olan) tərəfdən;
- Dərin bünövrələrdə, tikililərin beton və torpaq altında qalan hissələrinin rütubətə və suya qarşı izolyasiya işlərində;
- Körpü, istinad divarları bünövrələrinin və beton su boruların izolyasiyasında;
- Yaşıl dam sistemlərində altındakı betonun izolyasiyasında;
- "Tərs Çatı" sistemlərində betona, OSB, MDF, dikt və taxtaya buxar izolyasiyası kimi;
- XPS, EPS, PIR kimi istilik lövhələrinin yapışdırılmasında istifadə olunur;



CCS Bitulutex UV

CCS Bitulutex UV, günəşin UV-Ultra Bənövşəyi şüalarına davamlı, bitum və lateks əsaslı, 1000% kimi elastiklik qazandıran xüsusi polimerlər əlavəli maye su izolyasiya membrandır.

TƏTBİQ SAHƏLƏRİ

- Hamam, mətbəx, WC kimi yerlərdə, qoruyucu beton və ya piltə altında,
- Üfqi və şaquli səthlərdə,
- Təməl, zirzəmi kimi qapalı ərazilərdə,
- Dam, terras və kanallardan gələn su sızıntıların izolyasiyasında,
- Bitümlü membran (tol), şınqıl kimi bitümlü və qumlu örtüklərin birləşmə yerlərində və təmirində,
- Fasadda və balkonlarla olan sabit birləşmələrində,
- Torpaq altında,
- Dərin təməllərdə, köpülərdə, tunellərdə və pərdə divarlarının izolyasiyasında,
- Betonla yanaşı armatur, dəmir profillər kimi metal səthlərə də tətbiq oluna bilər.





CCS Bituseal 2k

CCS Bituseal 2K, iki komponentli, polimer bitum və lateks əsaslı su izolyasiya materialıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Səth təmiri etmədən, təcili izolyasiya işlərin aparılması tələb olunduğu sahələrdə;
- Daxili və xarici məkanlarda, şaquli və üfüqi səthlərdə pozitiv (su daxil olan) tərəfdən;
- Beton səthində maillli hidroizolyasiya tətbiqi tələb olunduğu sahələrdə;
- Betonun yeraltındakı aqressiv suların və mikroorqanizmlərdən qoruma tələb olundu sahələrdə;
- Dərin bünövrələrdə, tikililərin beton və torpaq altında qalan hissələrinin rütubətə və suya qarşı izolyasiya işlərində;
- Körpü, istinad divarları bünövrələrinin və beton su boruların izolyasiyasında;
- Yaşıl dam sistemlərində altındakı betonun izolyasiyasında istifadə edilir.



CCS Bitusprey

CCS Bitusprey, polimer modifikasiyalı, bitum kauçuk əsaslı, tez bərkiyən, iki komponentli hidroizolyasiya materialıdır. Sürətli bərkiməni təmin edən xüsusi duz məhlulu ilə birlikdə iki başlıqlı özəl spreya avadanlığı ilə asanlıqla tətbiq olunur, qalıcı elastik hidroizolyasiya qatını təmin edir.

TƏTBİQ SAHƏLƏRİ

Üfüqi və şaquli səthlərdə, damlarda, terraslarda, dam novlarında, yüksək təzyiqli aqressiv suya qarşı izolyasiyada, bünövrə və pərdə beton izolyasiyasında, istinad divarlarında, su çənələrinin xarici izolyasiyasında, zirzəmi və anbarların izolyasiyasında istifadə olunur.



CCS Poliurea Hot

CCS Poliurea Hot, metal, beton, taxta və digər tövsiyə olunan səthlərə xüsusi havasız püskürtmə avadanlığı ilə tətbiq oluna bilən, sürətli quruyan, həlledicisiz, iki komponentli elastik saf poliurea əsaslı hidroizolyasiya materialıdır.

TƏTBİQ SAHƏLƏRİ

Neftayırma zavodu, gübrə zavodları, mineral emalı obyektləri, qida obyektləri və fabrikləri, gəmiqayırma zavodları, dəniz müəssisələri, neft və təbii qaz boru kəmərləri, hava limanları, tullantı məntəqələri, piyada yolları, balkonlar, su və çirkab su təmizləyici müəssisələr, sənaye istehsal sahələri, elektrik stansiya-ları, metal konstruksiyalarda, anbar döşəmələri, soyuducu kameralarında, tullantıların utilizasiyası üçün sahələrdə, avtopark döşəmələrində, kağız və sellüloza zavodlarında istifadə olunur.



CCS Poliurea Cold

CCS Poliurea Cold, iki komponentli poliuretan sistemdir. Çox komponentli sistemlər üçün sürmə və çəkme (rulo və ya mala) ilə edilən tətbiqlər üçün hazırlanmışdır. Mükəmməl elastikliyə sahibdir. Bu xüsusiyyətə əlavə olaraq, yapışmanı gücləndirmək məqsədi ilə xüsusi hazırlanmış polimerləşdirilmiş profilə sahibdir. Yüksək səviyyədə aşınma və zərbə müqavimətinə ehtiyac olan kommersiya və sənaye tətbiqləri üçün ideal bir materialdır.

TƏTBİQ SAHƏLƏRİ

- Sənaye döşəmələri;
- Balkonlar və damlar;
- Sement əsaslı səthlərin möhürlənməsi;
- Körpülər, tunellər.





CCS Crystal

CCS Crystal sement əsaslı, kapilyar effektiv, daxili (pozitiv) və xarici (neqativ) yöndən gələn sulara qarşı kristallaşdırıcı su izolyasiya materialıdır

TƏTBİQ SAHƏLƏRİ

- Özüllərin və pərdə divarların sudan təcrid edilməsində;
- Daxili və xarici məkanlarda, şaquli və üfüqi səthlərdə;
- Su çənlərində;
- Tunellərdə;
- Lift quyularında;
- İstinad divarlarında;
- Bəndlərdə və limanlarda istifadə edilir.




CCS EP Silox

Neqativ yöndən gələn sulara qarşı yüksək dayanıqlıq göstərən epoksid əsaslı izolyasiya materialıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Döşəmə və divarlarda;
- Daxili və xarici strukturlarda;
- Zirzəmi betonlarında;
- Bünövrə betonlarında;
- İcməli və üzmə hovuzlarında və s.



CCS EP Seal WT

CCS EP Seal WT, epoksid qatran əsaslı, iki komponentli, solventsiz, 1 dəfəyə qalın qat şəklində tətbiq edilə bilən, poliamin ilə quruyan, şirin suya, dəniz suyuna və xam neftə dayanıqlı, elastik struktura malik, tək qatlı bir örtükdür. Tərkibində benzil spirti və nonilfenol yoxdur.

TƏTBİQ SAHƏLƏRİ

- İcməli su, şirin su və neft daşıyan boru xətlərində,
- Sənaye təsisləri və gəmilərdəki içmə suyu, istifadə suyu, xam neft saxlama çənlərinin daxili səthində,
- Polad və beton səthlərdə qoruyucu örtük olaraq istifadə olunur.



CCS PVC BaseMembrane

CCS PVC BaseMembrane, bünövrənin su izolyasiyası və ballastlı/çınqıllı dam tətbiqləri üçün istifadə edilə bilən elastik, homogen, hidroizolyasiya membranıdır.

TƏTBİQ SAHƏLƏRİ

- **CCS PVC BaseMembrane**, hər növ tikililərin üstü örtülü və ballastlı (çınqıl, torpaq, hamarlayıcı beton qatı, keramika və s.) dam örtüklərində;
- Üstü günəşin UB (UV) şüalarından beton və ya piltələrlə qorunan (dam/terraslar və balkonlar kimi) yerlərdə;
- Bünövrə və təməl divarın hidroizolyasiya tətbiqlərində istifadə olunur.





CCS PVC RoofMembrane R

CCS PVC RoofMembrane R, polyester tor ilə gücləndirilmiş, günəşin UB (UV) şüalarına və atmosferin digər şəraitinə dayanıqlı, isti hava qaynağı ilə tətbiq olunan PVC əsaslı hidroizolyasiya membranıdır.

TƏTBİQ SAHƏLƏRİ

- İstilik izolyasiyası olan və ya olmayan damlarda,
- Günbəz və ya müxtəlif həndəsi formalarda beton və ya polad damlar damlarda,
- Çənlərdə, suvarma kanallarında, gölməçələrdə, bünövrələrdə, körpülərdə, tunellərdə, sənaye obyektlərində və tullantıların saxlanması yerlərində istifadə olunur.



CCS PVC RoofMembrane

CCS PVC RoofMembrane, təmir və birləşmə işləri üçün, UV şüalarına davamlı, yumşaq PVC membranıdır. Dekorativ göllərin, balıq yetişdirmə göllərində və süni göllərin su izolyasiyasında istifadə olunur.

TƏTBİQ SAHƏLƏRİ

- Süni göllər və gölməçələr;
- Suvarma kanalları;
- Bəndlər və digər su strukturlarında istifadə olunur.



CCS PVC + G RoofMembrane

CCS PVC +G RoofMembrane, üstü açıq və ballastlı dam sistemləri üçün geotekstil keçə laminasiya ilə möhkəmləndirilmiş, günəşin UB (UV) şüalarına və atmosferin digər təsirlərinə dayanıqlı, isti hava qaynağı ilə tətbiq olunan, elastik, PVC əsaslı hidroizolyasiya membranıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Yüngül metal konstruksiyalı damlarda,
- İstilik izolyasiyası olan və olmayan dam örtüklərində,
- Günbəz və müxtəlif həndəsi formalı beton və metal damlarda,
- Dam konstruksiyasında dubelləmə ilə sabitlemə mümkün olmadığı zaman mövcud izolyasiya qatın üzərinə yapışdırma ilə tələb olunduğu zaman,
- Dam novlarında və qorxuluqlarda,
- Dam panellərinin istehsalında istifadə olunur.



CCS PVC Membrane WT

CCS PVC Membrane WT, içməli və texniki su çənlərinin hidroizolyasiyası üçün istifadə edilən PVC əsaslı izolyasiya membranıdır.

TS EN 13361 və 13967 Standartlarına uyğundur.

TƏTBİQ SAHƏLƏRİ

İçəridə və çöldə (UV şüalarına məruz qalmamaq şərti ilə) hər cür içməli və məişət suyu çənlərində istifadə olunur. Gigiyena sertifikatına sahibdir. Üzərində göbələk saxlamır, anti-bakterialdır.





CCS TPO RoofMembrane R

CCS TPO RoofMembrane R, günəşin UB (Ultra Bənövşəyi) şüalarına və atmosferin digər təsirlərinə dayanıqlı, TPO (TermoPoliOlefin) əsaslı, isti hava qaynağı aparatları ilə tətbiq olunan (100:700) yüksək elastikliyə sahib hidroizolyasiya membranıdır. Xüsusilə küləkli sərt hava şəraitinə, dəniz suyuna və günəş işığına məruz qalan bütün damlarda istifadə üçün nəzərdə tutulmuşdur. Xüsusi TPO əsaslı sendviç panellərin birləşmələrində də istifadə olunur.

TƏTBİQ SAHƏLƏRİ

- Yüngül metal damlarda,
- Üstü qapalı və ya açıq damlarda son qat kimi,
- Liman tikililərin damlarında, dəniz suyunun və şəhin olduğu damlarda,
- Kimyəvi yağışların olduğu regionların damlarında,
- İstilik izolyasiyası olan və ya olmayan dam örtüklərində,
- Yüksək elastiklik tələb olunan oynaq konstruksiyaların damlarında,
- Yaşıl dam sistemlərində hidroizolyasiya qatı kimi,
- Günbəz və ya müxtəlif formalı beton və polad damlarda,
- Balıq yetişdirmə və su anbarlarında istifadə edilə bilər.



CCS TPO BaseMembrane

CCS TPO BaseMembrane, yüksək keyfiyyətli xammal ilə iki qatda istehsal olunan, neft, dəniz suyu, qələvilər, duzlar, və s. yeraltı suların bir çox aqressiv maddələrinə davamlı **TPO** (TermoPoliOlefin) əsaslı sintetik hidroizolyasiya membranıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Boğçalama və ballastlı dam/terras və bünövrənin izolyasiya sistemlərində,
- Balıq yetişdirmək üçün süni göllərdə,
- Damın üzərində "Green Roof"- "Yaşıl Dam" sistemi qurulduğu zaman hidroizolyasiya qatı kimi,
- Günəşin UB (UV) şüalarına dayanıqlıdır.



CCS TPO + G BaseMembrane

CCS TPO+G BaseMembrane, aşağı və yüksək temperaturlara və günəşin (UV) ultra bənövşəyi şüalarına davamlı, bir tərəfi geotekstil keçə laminasiyası ilə gücləndirilmiş, homogen TPO su izolyasiya membranıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Yüngül metal konstruksiyalı damlarda;
- Köhnə, fərqli hidroizolyasiya qatların üzərinə yapışdırma ilə izolyasiya bərpası tələb olunan işlərdə;
- Yeraltı suların aqressiv olan bünövrələrin hidroizolyasiyasında;
- Bünövrə betonuna və ya svaylara membranın yapışması tələb olunan tətbiqlərdə;
- İstilik izolyasiyası olan və olmayan dam / terras örtüklərində;
- Günbəz və müxtəlif həndəsi formalı beton və polad damlarda;
- Dam novlarında və parapetlərdə;
- Dam panellərinin istehsalında istifadə olunur.



CCS TPO Membrane WT

CCS TPO Membrane WT, duzlu, texniki və içməli su anbarların, spirtli içkilərin, müxtəlif qida mayələrinin saxlanıldığı rezervuarların, və yanacaq depoların izolyasiyasına uyğun, yüksək keyfiyyətli xammal və gücləndirici şüşəlifi tor ilə istehsal olunan TPO (TermoPoliOlefin) əsaslı anti-bakterial hidroizolyasiya membranıdır.

TƏTBİQ SAHƏLƏRİ

CCS TPO Membrane WT, metal, beton və ya hörgülü rezervuarların, suvarma və balıq saxlama hövzələrin; su kanallarının izolyasiyası üçün uyğundur. Günəşin UB (UV) şüalarına dayanıqlıdır və istənilən hava şəraitinə məruz qala bilər.





CCS EPDM Membrane

CCS EPDM Membrane, uzun illər fiziki xüsusiyyətlərini itirməyən, günəşin UB (UV) şüalarına və ozon təsirinə davamlı, yüksək elastikliyə və yeraltı suların kimyəvi dayanıqlığına sahib elastomer polimer tərkibli izolyasiya membranıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Parklarda və bağlarda, yaşılşdırmanın altında, zooloji parklarda, süni qar gölməçələrində;
- Torpağın suyunun mühafizəsi və bioloji su təmizlənməsi işlərində;
- Təhlükəli tullantıların saxlanması yerlərində;
- Döşəmə, dam örtüyü və pərdə divarın izolyasiyasında;
- Fasad örtük sistemlərinin birləşmələrində və dərzilərdə;
- Aqressiv yeraltı suların olduğu bünövrələrdə;
- Suvarma gölləri, bəndlər, su kanalları, yağın hovuzları; daşına bilən su çənləri, su təmizləyici qurğular və hovuzlarda istifadə edilə bilər.




CCS HDPE Membrane

CCS HDPE Membrane, yeraltı suların aqressiv maddələrinə davamlı, dartılmada 100:700 kimi yırtılma müqavimətinə sahib, yüksək sıxlıqlı polietilen (HDPE) əsaslı, hidroizolyasiya membranıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Zirzəmi strukturlarının hidroizolyasiyası üçün;
- Suvarma və yağın su rezervuarların hidroizolyasiyasında;
- Balıq saxlama hövzələrində və süni göllərdə;
- Silos, kanalizasiya və tullantıların saxlanması yerlərində;
- Çənlərin ətrafındakı torpağın çirklənmədən qoruma işlərində;
- Neft, bitum və müxtəlif kimyəvi maddələrin saxlanması yerlərində;
- Alt strukturlar, istinad divarları və tunellərin izolyasiyası üçün;
- "Yaşıl Dam" kimi bitki örtüklü damların izolyasiyasında;
- Metan, radon kimi yeraltı qazlardan izolyasiya üçün istifadə olunur.



CCS Membrane Fittings (TPO|PVC|HDPE)

PVC, HDPE, TPO, EPDM və s. əsaslı membran sistemləri üçün fitinqlər.

- Boru çıxışları,
- Traplar,
- Çöl və iç küncüklər,
- Drenaj kanalları,
- Bitirmə profilləri,
- Elementlərin izolyasiya fitinqləri.



CCS SelfAdhesive Membrane

Bitum-latex əsaslı özü yapışan nəm və su izolyasiya membranıdır. **CCS SelfAdhesive Membrane** yeraltı tikililərdə, bünövrələrdə rütubəti və su keçirməzliyini təmin etmək üçün nəzərdə tutulmuş xüsusi plyonka ilə gücləndirilmiş eni 1 m olan özü yapışqan modifikasiyalı bitum latex əsaslı membranıdır. Dam və terraslar üçün isə üstü günəşin UB (UV) ultra bənövşəyi şüalarına davamlı olan rəngli qumla və ya xüsusi alüminium folqa ilə örtülür **CCS SelfAdhesive Membrane UV** çeşidləri mövcuddur.

TƏTBİQ SAHƏLƏRİ:

- Körpü, tunel və dərin bünövrələrdə;
- Yeraltı keçidlərində, və metro kimi dinamik yüklərə məruz qalan yerlərdə;
- İstinad divarları, lyuklar;
- Hovuzların xarici izolyasiyasında;
- Yeraltı aqressiv suların olduğu bünövrələrin izolyasiyasında;
- Dibiçəklərdə və yaşıl dam sistemlərində su və nəm izolyasiya qatı kimi;
- Piyadalara açıq olmayan beton və metal damlarda, terraslarda hidroizolyasiya qatı kimi istifadə olunur.





CCS Bitumen EPP Membrane

CCS Bitumen EPP Membrane, dartılmada yüksək müqavimətə sahib polyesterlə gücləndirilmiş, SBS (Stiren Butadien Stiren) qatqılı bitum əsaslı elastik izolyasiya membranıdır. Üst tərəfi asanlıqla əridilə bilən özəl polimer filmə örtülmüşdür.

TƏTBİQ SAHƏLƏRİ

- Yeraltı suların aqressiv olan bünövrələrin hidroizolyasiyasında,
- Yeni damların quraşdırılması və ya dəyişdirilməsi işlərində,
- Dərin bünövrələrdə
- Su buxarının qarşısını almaq üçün,
- Tərs çevrilmiş (inverted) və yaşıllı damlarda,
- Balastlı damlarda.
- Daxili məkanların su izolyasiyasında istifadə olunur.



CCS Bitumen TKP Membrane

CCS Bitumen TKP Membrane, xüsusi gücləndirici tor ilə möhkəmləndirilmiş, üst tərəfi qumlu, günəşin UB (Ultra Bənövşəyi) şüalarına davamlı bitum əsaslı izolyasiya membranıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Yeni dam örtüyünün quraşdırılmasında və köhnə dam örtüyünün təmirində;
- Buxar keçirməyən təbəqənin tətbiqində;
- Terrasların hidroizolyasiyasında;
- Hidroizolyasiya qatın bünövrənin betonuna yapışması tələb olunan izolyasiya sistemlərində istifadə olunur.



CCS 3PLY Membrane

CCS 3PLY Membrane, oynaq dam, terras, balkon və ya mikro çatlaqlar olan hovuzlarda su sızıntılarının qarşısını almaq üçün polietilenlə möhkəmləndirilmiş, yüksək mexaniki və kimyəvi davamiyyətinə sahib hər iki tərəfi polipropilen ilə örtülmüş, 3 qatlı kompozit hidroizolyasiya membranıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Daxili və xarici, üfüqi və şaquli tətbiqlərdə,
- Yaş sahələrin hidroizolyasiyasında,
- Hər növ üzmə hovuzu və asma hovuz izolyasiyasında,
- Dam, terras və balkon izolyasiyasında,
- Oynaq konstruksiyaların hidroizolyasiyasında,
- Alçıpan, betopan, OSB, DSP və metal kimi səthlərdə istifadə olunur.



CCS 3PLY Band

CCS 3PLY Band, hər iki tərəfi xüsusi polyester lifli (PES) materialla örtülmüş 3 qatlı elastik lentdir. Çarpaz istiqamətdə yüksək elastikliyə, uzununa istiqamətdə yüksək möhkəmliyə malikdir. Hər iki tərəfinə laminasiya olunmuş, səthdəki hörülməmiş (non-woven) polyester əsaslı keçə, membranın bütün markalı sement əsaslı suvaq və betona, həlledici əsaslı yapışdırıcılarla, silikon və mastiklərlə və ya poliuretan kimi elastik örtüklərlə əla yapışmasına imkan verir.

TƏTBİQ SAHƏLƏRİ

- Müxtəlif birləşmələrin, dərz və çatların izolyasiyası üçün,
- Möhkəmləndirmə qatı kimi, keramik piltələrin və təbii daşların üzərinə izolyasiyasının gücləndirilməsi üçün,
- Hamam, duş, hovuz, balkon, terras, dam və s. kimi açıq və ya qapalı inşaat yerləri üçün istifadə edilə bilər.





CCS 3PLY Fitting

CCS 3PLY Fittings, qalıbların arasındakı boşluqları tutmaq üçün küncləri, boru ətraflarını izolyasiya etmək üçün istifadə olunan elastik lent və aksesuarlardan ibarətdir.

TƏTBİQ SAHƏLƏRİ

- Hovuz, hamam və sulu məkanların künc və soyuq dərzlərin izolyasiyasında;
- 3PLY Membran tətbiqlərində istifadə olunur.



CCS Isoband

CCS Isoband, izolyasiya sistemlərində birləşmə və genişləmə dərzlərin, künclərin və ya çatlaqların izolyasiyası üçün lent. Sistem lenti, bir və ya bir neçə istiqamətdə hərəkət zamanı su keçirməzlik özəlliyini qoruyur.

TƏTBİQ SAHƏLƏRİ

- Hovuz və bina bünövrənin təməl divarı ilə döşəmənin arasındakı, künc dərzlərinin su izolyasiyasında;
- Boru və baca birləşmələrin küncələrində;
- Oynaq konstruksiyaların dərz izolyasiyasında;
- Kafel, süni və təbii daşların tətbiqlərində dərzlərin hidroizolyasiyasında istifadə olunur.



CCS TPE Band

CCS TPE Band, əhəmiyyətli ölçüdə eninə uzanma qabiliyyətinə, eyni zamanda yüksək möhkəmiyyətə malik, elastik lentdir. Qeyri-müntəzəm hərəkətlərə məruz qalan genişlənmə dərzlərinin və çatlaqların külək, toz və hidroizolyasiyası üçün ideal materialdır. Hava şəraitinə, günəşin UB (UV) şüalarına və bəzi kimyəvi təsirlərə davamlıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Metal səthlərin ətrafında və elementlərin birləşmə dərzlərində,
- Tikinti birləşmələrində, temperatur dərzlərində və çatlaqların izolyasiyasında,
- Tikilinin gələcək hərəkətləri zamanı zərər görməməsi üçün,
- Bünövrələrdə,
- Tunnel tikintisində,
- Üzgüçülük hovuzları, kabel və boru keçidlərində,
- Tullantı sularını təmizləmə qurğularında istifadə olunur.



CCS ButylBand

CCS ButylBand, metal, keramika, beton, hörgü daşları və ya gips əsaslı lövhələri kimi inşaat materialların bir-biri ilə və ya iki fərqli tikinti materiallarının birləşməsi ilə yaranan dərzlərin (üstünə və arasına yapışması ilə) izolyasiyası üçün istifadə olunan, yüksək yapışma xüsusiyyətli, polipropilen əsaslı geotekstil (fleece) keçe ilə laminasiyalı, öz-özünə yapışan butil əsaslı izolyasiya lentidir. Aşağı temperaturda belə yüksək yapışqanlıq malikdir.

TƏTBİQ SAHƏLƏRİ

- Metal və kirəmit dam örtüklərinin dərzlərində
- Boru və baca ətraflarındakı birləşmələrdə
- Navalçaların və su kanallarının dərzlərində
- Fasad örtük sistemlərinin birləşmələrində və dərzlərində
- Taxta və keramika örtüklərin küncərdə və altındakı dərzlərdə,
- Döşəmə plitəsi ilə divar arasındakı künc birləşmələrin izolyasiyası üçün (üstünə bütün sürmə və püskürtmə əsaslı izolyasiyalar tətbiq oluna bilər),
- Geniş istifadə edilən tikinti materiallarının izolyasiyası və birləşdirilməsi üçün istifadə edilə bilər. (Kiçik və dar məkanlarda istifadəsi rahatdır)





CCS ButylBand Double

CCS ButylBand Double, hər iki tərəfi özü-özünə yapışan butil əsaslı yapışqanlı su sızdırmazlıq lentidir. Eni 45mm, 100mm və digər ölçülərdə istehsal olunur.

TƏTBİQ SAHƏLƏRİ

- Şüşə, metal, plastik, alkapon, şüşə paket, polikarbonat, taxta, alüminium, PVC, beton, kərpic, daş və digər tikinti materialları üçün əla birləşmə və izolyasiya materialı kimi;
- Dam örtüklərin birləşmələrində;
- İki fərqli inşaat materiallarının birləşmələrində;
- Akustik panellərin, güzgünün, iri ölçülü lövhələrin montajında;
- Mexaniki məhdudiyyətlərə məruz qalmayan lövhələri / panelləri birləşdirmək üçün;
- Qalıcı mexaniki birləşmədən əvvəl müvəqqəti bərkitmə üçün istifadə edilə bilər.



CCS BituBand

CCS BituBand tikililərin bünövrə və damlarda rütubəti və su keçirməzliyi təmin etmək, dərz və çatlaqların izolyasiyası üçün nəzərdə tutulmuş, tələblərə uyğun müxtəlif ölçülərdə və qalınlıqlarda istehsal olunan özü-özünə yapışan alüminium folqa və ya xüsusi plyonka ilə gücləndirilmiş modifikasiyalı bitum-lateks əsaslı özü-özünə yapışan lentdir.

TƏTBİQ SAHƏLƏRİ:

- Bitum əsaslı tətbiqlərdə dərzlərdəki membranı alovdan qorumaq məqsədi ilə;
- Seysmik və temperatur dərzlərin izolyasiyasında;
- Dam, baca ətrafı və navalçaların izolyasiyasında.



CCS AluBand

CCS AluBand, bir tərəfi alüminium folqa ilə örtülmüş, digər tərəfi isə bitum əsaslı yapışqanlı olan, soyuq tətbiq oluna bilən su izolyasiya lentidir.

TƏTBİQ SAHƏLƏRİ

- Taxta, metal, şüşə, suvaq, beton və s. kimi müxtəlif səthlərə yapışaraq su izolyasiyasını təmin edir.
- Dam elementlərinin baca və ya boru ilə olan birləşmələrdə,
- Bitum əsaslı tətbiqlərdə, dərzlərdə ayırıcı qat kimi istifadə olunur.



CCS PVC Waterstop (A/B/I/AK/O/DO/E)

CCS PVC Waterstop, inşaat və temperatur dərzlərinin hidroizolyasiyası üçün tikinti zamanı istifadə olunan sututucu lentdir. Dərzin növünə və ölçüsünə görə özəl hazırlanan CCS PVC Waterstop su tutucu lentləri xüsusi qaynaq avadanlığı ilə qaynaq edilir.

İSTİFADƏ SAHƏLƏRİ

- CCS PVC Waterstop**, bəndlər, tunellər, su anbarları və kanallar kimi bir çox yerlərdə istifadə edilə bilər. Dərzin növünə və ölçüsünə görə uyğun **CCS PVC Waterstop** lentin növü və ölçüsü seçilir.





CCS AC Waterstop Band

CCS AC Waterstop Band, su ilə təmasda 900%-ə qədər genişlənən, yüksək performanslı, akril polimer əsaslı lentdir. Tamamilə quru vəziyyətdə, orijinal quraşdırma ölçüsünə qədər kiçilir və islananda yenidən genişlənir.

İSTİFADƏ SAHƏLƏRİ:

- **CCS AC Waterstop Band**, beton konstruksiyasında inşaat dərzlərində, bünövrənin döşəməsi ilə pərdə divarın arasında ki soyuq dərzlərdə,
- Boru giriş-çıxışlarının ətraflarında, kipləşdirici kimi
- Mövcud və yeni beton arasındakı boşluqlarda və soyuq dərzlərdə su keçirməzliyi təmin etmək istifadə olunur.




CCS BE Waterstop Band

CCS BE Waterstop Band, su ilə təmasda genişlənən, yüksək performanslı, bentonit polimer əsaslı lentdir.

İSTİFADƏ SAHƏLƏRİ:

- **CCS BE Waterstop Band**, beton konstruksiyasında inşaat dərzlərdə;
- Bünövrədə və hovuzlarda pərdə divarla döşəmə arasında;
- Boru giriş-çıxışlarının ətraflarında;
- Mövcud və yeni beton arasındakı boşluqlarda və soyuq dərzlərdə su keçirməzliyi təmin etmək üçün istifadə olunur.



CCS Acrylic Plug | Ring

CCS Acrylic Plug | Ring, beton işlərində pərdə divarlarındakı ciloz (tie-rod) dəlikləri tıxac kimi və boru ətraflarındakı boşluqları tutaraq kipləşdirici kimi su ilə təmasda genişlənən polimer əsaslı xüsusi su sızdırmazlıq aksesuarlarıdır.

TƏTBIQ SAHƏLƏRİ

- Beton işlərində;
- Boru və armatur ətraflarında;
- Dəliklərdə su tıxacı olaraq istifadə olunur.



CCS AC Waterstop Sealant

CCS AC Waterstop Sealant, su ilə təmasda genişlənən və su sızdırmazlığı təmin edən hidroaktiv mastikdir. Sabit boşluğa və ya dərzə tətbiq olunan mastik bərkliyindən sonra, islandığı zaman suyu özünə çəkərək, çox qısa zamanda dərzdə və ya boşluqda həcmi artıraraq su sızdırmazlığını təmin edir.

TƏTBIQ SAHƏLƏRİ

- Tikinti konstruksiyalarının torpaqla təmasda olan səthlərində dərz və birləşmələrin (borular, kanallar, kabellər və s.) izolyasiyasında,
- Birləşmələrdə, boşluqlarda və dərzlərdə su sızdırmazlığının tam təmini tələb olunduğu hallarda və ya sığorta məqsədi ilə tətbiq olunur,
- Oynaq konstruksiyaların birləşmələrində, tunel seqmentlərin və ya boru elementlərin dərzlərində CCS AC Waterstop kimi su ilə təmasda genişlənən lentlərin istifadəsi mümkün olmayan yerlərdə su tutucu kimi tətbiq olunur
- Su ilə təmasda genişlənən dərz lentlərin yapışdırıcısı kimi də istifadə oluna bilər.





CCS Waterplug

CCS Waterplug, tərkibi xüsusi sement və mineral dolğularından ibarət olan, aktiv su axınlarının təcrid edilməsində, montaj və təmir işlərində istifadə edilən, yüksək yapışma qabiliyyətinə malik olan, su ilə qarışdırıldıqda genişlənərək bərkiyən, istifadəyə hazır tıxac məhluludur.

TƏTBİQ SAHƏLƏRİ

- Hidroizolyasiyadan qabaq su axan yerin doldurulması və suyun dayandırılmasında;
- Pərdə betonu qəlibin içində olan armatür dayaqlarından qalan (tie rod) boşluqların doldurulmasında;
- Beton birləşmələrin, künc hissələrindəki dərzlərin və soyuq dərzlərin təmirində;
- Boru və kabellər üçün giriş kanallarının sudan təcrid edilməsində;
- Daxili və xarici məkanlarda, şaquli və üfüqi səthlərdə;
- Statik (hərəkətsiz) çatların təmirində;
- Aktiv su axınlarının təcrid edilməsində;
- Betonda olan deformasiya təmirində istifadə edilir.



CCS AC Flex FS

CCS AC Flex FS, yanğın gecikdirici və ya akustik xüsusiyyət tələb olunan bütün birləşmələrin və dərzlərin doldurulması üçün istifadə olunan akril polimer əsaslı dərz dolğusudur.

TƏTBİQ SAHƏLƏRİ

- İki hörgü arasında,
- Tavan və hörgü arasında,
- Hörgü və metal və ya taxta arasında,
- Möhkəm divarlar arasında,
- Divar və döşəmə arasında,
- Möhkəm döşəmələr arasında istifadə edilə bilər.



CCS PU Flex

CCS PU Flex havanın nəmi ilə polimerləşən, polimer əsaslı, tək komponentli izolyasiya materialıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Alüminium, metal, PVC, taxta və taxtadan detalların birləşmələrindəki sızıntıların qarşısını almaq üçün;
- İki fərqli tərkibli detalların arasındakı birləşmənin germetikləşdirilməsində;
- Su ilə təmasda şişən dərz lentinin (nöqtəsel) yapışdırılmasında;
- Keramika və təbii daş plitələrin dərzlərində;
- Beton plitələrin temperatur dərzlərində;
- Şaquli və üfüqi tətbiiqlər üçün daxili və xarici sahələrdə;
- Yeni və köhnə tikililərin bərpasında;
- Dam, balkon və terraslardakı parapet küncələrində;
- Prefabrik detalların birləşməsində istifadə edilir.



CCS MS Flex

CCS MS Flex nəmli səthlərə də tətbiqi uyğun olan yüksək müqavimətə və elastikliyə malik, MS polimer əsaslı, tək komponentli dərz dolğusu mastiki və yapışdırıcısıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Beton, metal, taxta, PVC və betopan kimi tikinti elementlərinin, dam və fasad sendviç panellərinin ümumi yığılması və su keçirməzliyi üçün,
- Tikinti sənayesində bütün su keçirməzlik və yapışdırma tətbiiqlərində,
- Daxili və xarici məkanlarda,
- Dam və terraslarda, havalandırma kanallarında və yağışnovlarında
- Prefabrik elementlərin birləşmə detallarında,
- Mərmər, aqlay daşı, travertin və qranit kimi təbii daşların dərz dolğusunda istifadə olunur
- İzolyasiya membranların nəmli səthlərə sabitlənməsində istifadə olunur.





CCS SI Flex

CCS SI Flex, inşaat dərzlərində, daxili və xarici tətbiqlərdə istifadə olunan günəşin UB (UV) şüalarına və atmosferin digər təsirlərinə davamlı, elastik, özəl oksim əsaslı neytral silikonur.

TƏTBİQ SAHƏLƏRİ

- Beton, metal, taxta, kərpic və plastik tikinti elementlərinin birləşmələrində su keçirməzlik tətbiqlərində;
- Qapı-pəncərələrin, santexnika, hamam və mətbəx tətbiqlərində dərzlərin doldurulmasında və su keçirməzliyini təmin etmək üçün;
- Tikintidə hər cür dərzlərin su keçirməzliyini təmin etmək üçün;
- Alüminium panel və şüşəli fasad sistemlərin birləşmələrində;
- PVC, alüminium və şüşə birləşmələrində;
- Döşəmə, divar, tavan dərzlərində;
- Damlarda və aqressiv yeraltı suların olduğu bünövrələrdə və hovuzlarda membran kənarların sabitləmə işlərində istifadə olunur.



CCS PS Flex GG 90

CCS PS Flex GG 90 yüksək yapışma qabiliyyətinə və aşınmaya qarşı müqavimətə malik, UV şüalarına, çirkab sularına, həlledicilərə, yanacaqlara, yağlara və dinamik hərəkətlərə davamlı olan, öz-özünə yayılan, soyuq tətbiq olunan, polisulfid əsaslı, iki komponentli elastomer materialdır. **CCS PS Flex GG 90** tiksotropikdir, maili və şaquli səthlərdə istifadə oluna bilər.

TƏTBİQ SAHƏLƏRİ

- Yerin altında olan və daim su təsirinə məruz qalan konstruksiyaların dərzlərində;
- Hava limanlarının uçuş-enmə zolaqlarında, magistral yollar-da, körpülərdə, sənaye döşəmələrində və səkilərdə;
- Yanacaq çənlərində və yanacaqdoldurma məntəqələrində;
- Neft-kimya və digər sənaye obyektlərində beton ərazilərdə;
- Genişliyi 30 mm-dən çox olan üfüqi və şaquli dərzlərin doldurulması və izolyasiyasında istifadə olunur.



CCS PS Flex PG 180

CCS PS Flex PG 180, yüksək yapışmaya və aşınmaya qarşı müqavimətə malik, çirkab sularına, həlledicilərə, yanacaqlara, yağlara və dinamik hərəkətlərə davamlı olan, öz-özünə yayılan, soyuq tətbiq olunan, polisulfid əsaslı, iki komponentli elastomer materialdır. Sıx nəqliyyat olan yollar və yalnız üfüqi dərz və birləşmələr üçün uyğundur.

TƏTBİQ SAHƏLƏRİ:

- Yerin altında olan və daim su təsirinə məruz qalan konstruksiyaların dərzlərində;
- Hava limanlarının uçuş-enmə zolaqlarında, magistral yollarda, körpülərdə, sənaye döşəmələrində və səkilərdə;
- Yanacaq çənlərində və yanacaqdoldurma məntəqələrində;
- Neft-kimya və digər sənaye obyektlərində beton ərazilərdə istifadə olunur.



CCS MS Seal

CCS MS Seal, nəmli səthlərdə belə tətbiq oluna bilən, günəşin UB (UV) şüalarına və atmosferin digər təsirlərinə davamlı, yüksək kimyəvi dayanıqlı MS polimer əsaslı sürmə tipli tam elastik hidroizolyasiya membranıdır. Suyun davamlı təsirinə dayanıqlıdır. Mənfi temperaturalarda istifadə oluna bilər.

TƏTBİQ SAHƏLƏRİ

- Üfüqi və şaquli səthlərdə, bünövrələrdə, damlarda, terraslarda, dam novlarında,
- İçməli su rezervuarlarının izolyasiyasında,
- Nəmli səthlərdə aparılan hidroizolyasiya tətbiqində,
- Taxtadan hazırlanmış elementin izolyasiyasında,
- İki fərqli elementlərin birləşmələrinin hidroizolyasiyasında (gücləndirici **CCS PE Band** istifadə edərək)
- Üzmə və dekorativ hovuzlarında hidroizolyasiya kimi istifadə oluna bilər.





CCS PU Foam Fireproof

CCS PU Foam Fireproof, yanğına qarşı davamlı, yanğın zamanı alov mənbəyindən çəkiləndə öz-özünə sönmən, DIN EN 4102 standartına görə B2 sinif poliuretan əsaslı izolyasiya köpüyüdür.

TƏTBİQ SAHƏLƏRİ:

- Qapı və pəncərələrin ətrafındakı boşluqlara dolğu və izolyasiyası üçün, alov gecikdirici olaraq;
- Elektrik panellərinin, kanalların və s. izolyasiyası;
- Yanğın gecikdirici izolyasiya tətbiqlərində boşluqların doldurulması üçün istifadə olunur.



CCS PU Foam Montage

CCS PU Foam Montage, atmosferin rütubəti ilə polimerləşən, poliuretan əsaslı, bir komponentli ara doldurucu və izolyasiya materialıdır.

TƏTBİQ SAHƏLƏRİ:

- Qapı və pəncərə çərçivələrinin montajı,
- Giriş yerlərini və boşluqları doldurmaq üçün,
- Bütün dam konstruksiyalarında doldurucu kimi,
- Qəlib boşluqların doldurulmasında,
- Səs və istilik izolyasiya sistemlərində istifadə olunur.



Mərkəzi Bankın Yeni İnzibati Binasında 1:2000 elastikliyinə sahib **CCS PU-Bitum 2k** bitum-poliuretan əsaslı hidroizolyasiya sistemi



CCS PU Foam 2k

CCS PU Foam 2K, püskürtmə üsulu ilə tətbiq edilən poliuretan sistemdir. Püskürtmə və yerində tətbiq sayəsində tətbiq edilən səthin formasını alır və hər növ səthdə tətbiq edilə bilmə imkanı yaradır.

TƏTBİQ SAHƏLƏRİ

- Binaların daxili və xarici izolyasiyası;
- Soyuq otaq izolyasiyası;
- Dam üzəri, dam arası və dam səthi izolyasiyası;
- Tərs tavan izolyasiyası;
- Bünövrə pərdə divarları və səth izolyasiyası;
- Heyvan sığınacaqları və toyuq fermalarının izolyasiyası.



CCS PU Foam Thermo

CCS PU Foam Thermo, sprey formasında, poliuretan əsaslı, bir komponentli izolyasiya köpüyüdür. Geniş ərazilərdə sürətli istilik və səs izolyasiyası tələb olunduğu zaman tətbiq oluna bilər. Dəyişkən səthlərə və digər istilik izolyasiya materiallarından istifadə oluna bilməyən yerlərə tətbiq oluna bilər.

TƏTBİQ SAHƏLƏRİ

Binaların daxili və çöl divarları, dam örtüyü, çardaq, bünövrə, tavan və zirzəmi kimi hissələrinin istilik və akustik izolyasiyasında; Metal qaraajların, bağçaların, eyvanların, qapıların, pəncərələrin və dəyişkən səthlərin istilik və akustik izolyasiyasında; Avtomobil şassisində, qayıqlarda, yaxtalarda, gəmilərdə, borularda, kanallarda, çənlərdə, silolarda və digər dairəvi səthlərdə istifadə olunur; Taxta, beton, metal, şüşə, kərpic, gips panel, OSB kimi əksər səthlərə əla yapışma xüsusiyyətinə sahibdir.



CCS EPS Board

CCS EPS Board, istilik izolyasiyası üçün istifadə olunan, rütubətə davamlı, genişləndirilmiş polistrol (EPS) əsaslı izolyasiya lövhəsidir.

TƏTBİQ SAHƏLƏRİ:

- Fasad izolyasiya sistemlərində;
- Daxili divar, tavan və döşəmə izolyasiyasında;
- İsti döşəmə sistemlərinin izolyasiyasında;
- Bünövrə və arakəsmə betonlarında qorucu qat kimi;
- Dam örtüklərinin istilik izolyasiyasında;
- Soyuducu anbarlar və sənaye obyektlərində;
- Prefabrik və yüngül konstruksiyalı binalarda istifadə olunur.



CCS XPS Board

CCS XPS Board, yüksək istilik tutumuna, sıxlığa və su keçirməzliyə müqavimətə malik, ekstruziya olunmuş penopolistirol (XPS) əsaslı izolyasiya lövhəsidir.

TƏTBİQ SAHƏLƏRİ:

- Divarların və isti döşəmələrin izolyasiyasında;
- Yeraltı tikililərdə, bünövrə və zirzəmi divarlarının izolyasiyasında;
- Düz və əyrixətli dam örtüklərinin istilik izolyasiyasında (Fasad izolyasiya sistemlərində);
- Soyuducu kameralar və sənaye obyektlərində;
- Yüke davamlılıq tələb olunan döşəmə və parklama sahələrində istifadə olunur.





CCS RockWool

CCS Thermobond, yüksək istilik və səs izolyasiyası təmin edən, yanğına davamlı, mineral daş yunu əsaslı izolyasiya lövhəsidir. Rütubətə, yüksək temperaturə və deformasiya riskinə qarşı dayanıqlıdır. (A1 yanğın sinfinə sahibdir)

TƏTBİQ SAHƏLƏRİ

- Havalandırılan və kompozit fasad sistemlərində;
- Daxili divar, tavan və arakəsmə izolyasiyasında;
- Səs izolyasiyasının tələb olunduğu ofis, otel və ictimai binalarda;
- Döşəmə və tavanda istilik və akustik izolyasiya məqsədilə;
- Dam örtükləri və mansard sahələrində;
- Sənaye obyektləri və yanğına davamlılıq tələb olunan konstruksiyalarda istifadə olunur.



CCS Thermobond

CCS Thermobond, XPS, EPS, PIR və ya daş yunu kimi istilik izolyasiya lövhələrinin tiklinin fasadına, dama və ya təmələ yapışdırması üçün sement polimer əsaslı özel yapışdırıcıdır.

TƏTBİQ SAHƏLƏRİ

İstilik izolyasiya işlərində, beton, betopan, alçıpan, hörgü daşı, kərpic, qazablok və ya penablock kimi məsaməli daşla tikilmiş daxili və xarici divarların üzərinə XPS, EPS, PIR və ya daş yunu kimi istilik izolyasiya lövhələrinin yapışdırılması üçün istifadə olunur.



CCS Thermoplaster

CCS Thermoplaster, istilik izolyasiya panellərinin suvaqlanması üçün modifikasiya edilmiş polimerləşmə texnologiyalı, lif tərkibli və sement əsaslı suvaq materialıdır.

AZS EN 934-2:2024 b 3.2.7. / 039 -2000 (TS 11140 -1993) standartın tələblərinə uyğundur

TƏTBİQ SAHƏLƏRİ

- Daxili və xarici məkanlarda incə suvaq işlərində;
- "Mantolama" tipli istilik izolyasiya işlərində istilik izolyasiya lövhələrinin suvanmasında (torla);
- Dəmir-beton səthlərin boyalardan əvvəl suvaqlanması;
- Yeraltı dəmir-beton strukturlarının təmirində.



CCS Thermodecor

CCS Thermodecor, həm daxili, həm də xarici səthlərdə təbii görünüş yaratmaq üçün nəzərdə tutulmuş, tərkibindəki mərmər qırıqlarıyla, mikrofiber sayəsində səthi gücləndirən sement-polimer əsaslı dekorativ örtük materialıdır.

TƏTBİQ SAHƏLƏRİ

- XPS, EPS penoplastların və sıxlığı yüksək olan daşyunu kimi sərt istilik və səs izolyasiya lövhələrin suvanmasında;
- Fasadların səth gücləndirilməsi və istilik izolyasiya sistemlərində boya və astarından öncə fasada "yağış izləri", "buruq naxışlar", "tarsovka" kimi dekorativ teksturaların verilməsi üçün tətbiq olunur.







CCS Thermofix

CCS Thermofix – istilik izolyasiya lövhələrinin səthlərə mexaniki bərkidilməsi üçün istifadə olunan dubellərdir.

TƏTBİQ SAHƏLƏRİ

İstilik izolyasiya lövhələrinin divar və tavan səthlərinə montajında istifadə olunur.



"Sheraton Baku Intourist" hotelin fasadında **CCS® Thermo** istilik izolyasiya sistemləri tətbiq olunub.



CCS Primer №1

CCS Primer №1, dərz dolğu mastikinin tətbiqindən öncə beton və daş səthlərin performans və adheziyalarının artırılması üçün hazırlanmış xüsusi astar materialıdır.

TƏTBİQ SAHƏLƏRİ

CCS Primer №1 beton, kərpic, daş, mərmer kimi məsaməli səthlərdə **CCS PS Flex**, **CCS PU Flex**, poliuretan və polisulfidə əsaslı mastiklərin adheziyanı, yapışmasını artırmaq üçün səthə tətbiq olunur.



CCS Primer AC

CCS Primer AC beton səthinin üzərinə tətbiq olunacaq materialın suyunu betona keçməsinin qarşısını alan və buna görə materialın keyfiyyətini qoruyan, səthə daha yaxşı yapışmasını təmin edən akril əsaslı bir komponentli astar materialıdır.



CCS Primer G

CCS Primer G, bütün hopdurucu və zəif beton səthləri üçün polimer dispersiya əsaslı, tək komponentli, astar materialıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Daxili və xarici məkanlarda gips suvaq, gips panel, suvaq, DSP kimi uducu səthlərin nəmdən qorunmasında.
- Gips suvaq tətbiqindən əvvəl səthin anidən su hopdurmağı səbəbi ilə yaranan çatlaqların qarşısını almaq üçün.
- Öz-özünə yayılan səth hamarlayıcı məhlulların (şapların) döşəməyə yapışmağını artırmaq və yaranacaq hava qabarcıqlarını azaltmaq məqsədi ilə tətbiq olunur
- Xalça və linoleum altına şap tətbiqlərində, beton səthində tozlanmağı azaltmaq məqsədi ilə.
- Divar kağızı və boya öncəsi astar olaraq istifadə olunur.



CCS Universal Primer

CCS Universal Primer, parlaq və uducu olmayan səthlər üçün özel akrilik polimer və epoksid qatranı kombinasiyalı, tək komponentli, istifadəyə hazır universal astar materialıdır.

TƏTBİQ SAHƏLƏRİ

- **CCS Tilebond**, **CCS Flexbond** kimi piltə yapışdırıcıların, **CCS SL** kimi sement-polimer əsaslı tökmə tipli döşəmə hamarlayıcı məhlulları (ağıllı şapların) tətbiqlərindən əvvəl adheziyanı artırıcı astar qatı olaraq;
- Su keçirməyən və uducu olmayan səthlərə mailk keramika, səki daşları, mərmer, terrazzo, kərpic, beton blokları, kimi təbii və tökmə süni daşların yapışdırılmasında;
- **CCS® Mortar** seriyalı təmir məhlulların tətbiqindən əvvəl astar qatı olaraq;
- Daxili və xarici məkanlarda;
- Divar və döşəmələrdə istifadə olunur.





CCS Bettoprime

CCS Bettoprime sement və gips əsaslı suvaqların tətbiqindən əvvəl, beton divarda və tavanda adheziyanı artırmaq məqsədi ilə tətbiq olunan modifikasiya olunmuş polimer və mineral əsaslı astar materialıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Daxili səthlərdə;
- Şaquli tətbiqlərdə;
- Beton divar, sütun, tir və tavanlarda;
- Alçıpan və hamar suvaq səthlərinə;
- Preslənmiş süni daş və prefabrik elementlərin səthlərinə tətbiq edilir.



CCS BituPrimer

CCS BituPrimer, yüksək keyfiyyətli bitum və üzvi həlledicilərdən hazırlanmış, istifadəyə hazır tol astarıdır.

TƏTBİQ SAHƏLƏRİ

CCS BituPrimer alov ilə tətbiq olunan və öz-özünə yapışan membranların və ya mastikaların tətbiqindən əvvəl beton və metal səthlərin astarlanmasında istifadə olunur.



CCS TilePrimer 1k

CCS TilePrimer 1k, keramika və şüşə səthlərlə örtük materialı arasında yüksək yapışqanlıq yaradan, şəffaf, tək komponentli adheziya artırıcı astardır. Səthdəki və havadakı nəm ilə reaksiyaya girərək nəticəyə öz müsbət təsirlərini göstərir.

TƏTBİQ SAHƏLƏRİ

- Mərmər, qranit kimi təbii daşlarda və süni daş və mozaika səthlərinə;
- Cilalı keramika, kafel və metlaxlarda;
- Şüşə, kirəmit və kərpic səthlərinə;
- Daxili dərzlərdə;
- Boru çıxışları, navalçalarda və baca ətrafında;
- Beton və sement əsaslı suvaq səthlərinə;
- **CCS PU Sealer AS (CCS Antislip)** kimi örtüklərin tətbiqindən öncə səth astarlaması kimi istifadə edilir.



CCS EPDM Bond

CCS EPDM Bond, EPDM əsaslı membranların, elementlərin, döşəmə örtüklərin beton və taxta üzərinə yapışdırılması üçün yapışqandır.

TƏTBİQ SAHƏLƏRİ

- Tennis kortlarında və uşaq meydançalarda EPDM və PVC əsaslı döşəmə örtüklərin yapışdırılmasında;
- Dam və terraslarda EPDM əsaslı membranların yapışdırılmasında;
- Şüşəli fasadların kənar hissələrinə EPDM lentlərin yapışdırılmasında və s. istifadə olunur.





CCS EPDM Bond 2k

CCS EPDM Bond 2k, tennis kortların, qaçış yolları kimi rezin döşəmə örtüklərin tətbiqində istifadə olunan EPDM, kauçuk əsaslı qırıntıların və piltələrin, beton, metal, taxta səthlərinə yapışdırılması üçün yüksək yapışdırma gücünə sahib, solventsiz, poliuretan əsaslı iki komponentli yapışdırıcıdır. PVC əsaslı linoleum, EPDM əsaslı membranların və hər növ xalı, keçələrin beton, metal və taxta səthinə yapışdırılması üçün də istifadə oluna bilər.

TƏTBİQ SAHƏLƏRİ

- Akril, lateks, poliuretan və kauçuk əsaslı xalçaların yapışdırılmasında;
- PVC, poliuretan, taxta lövhələr, mantar (cork) və falqalı prefabrik yüngül divarların yapışdırılmasında;
- Daxili və xarici məkanlarda EPDM, kauçuk, poliuretan əsaslı yer örtüklərinin beton, metal, taxta və asfalta yapışdırılmasında;
- Qara və əlvan metallardan hazırlanmış sendviç panellərin və taxta lövhələrin üzərinə EPDM əsaslı membranların yapışdırılmasında.



CCS PU EcoBond 1k

CCS PU EcoBond 1k, bir neçə təbəqəli və ya ənənəvi dərzli möhkəm taxta parketlərin yapışdırılması və bütün taxta yapışdırma işlərində istifadəyə hazır, həlledicisiz, 1 komponentli, elastik poliuretan əsaslı EKO sinif yapışdırıcıdır. Uçucu üzvi birləşmələrin (VOC) son dərəcə aşağı emissiya səviyyəsinə malikdir.

TƏTBİQ SAHƏLƏRİ

- Bütün ölçü və formatlarda olan, hər cür birləşdirməyə sahib möhkəm taxta parketlərin yapışdırılmasında,
- Prefabrik, laminat parket, taxta qapı çərçivələrinin, bir-birinə keçirilmiş və birləşdirilmiş taxta laqaların, dəstəklərin, sement əsaslı səthlərin üzərinə yapışdırılmasında istifadə edilir.



CCS PU Bond 2k

CCS PU Bond 2K, yüksək yapışma gücünə malik, həlledicisiz, qoxusuz, poliuretan qatran əsaslı iki komponentli yapışdırıcıdır.

TƏTBİQ SAHƏLƏRİ

- İç və çöl məkanlarda kauçuk döşəmələrin, izolyasiya membranlarının beton, metal və asfalta yapışdırılmasında,
- Yumuşaq döşəmələrin yapışdırılmasında,
- Poliuretan köpük, taxtalar, mantar və metalik falqalar istifadə edərək düzəldilən prefabrik yüngül divarların yapışdırılmasında,
- Hər növ parketin yapışdırılmasında istifadə edilir.



CCS ContactBond

CCS ContactBond, divar örtükləri, PVC linoleum, kork, kauçuk və tekstil döşəmələri üçün həlledicisiz kontakt yapışdırıcıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Xammalı PVC, linonim, rezin, kork olan pillələrin, divar ətkələri və künc hissələrinin yapışdırılması üçün,
- İnşaatda istifadə olunan bütün növ alt təbəqələrdə (düzgün hazırlandıqdan sonra).





CCS EP Bond

CCS EP Bond, köhnə betonun üzərinə yeni beton qatın yapışdırması və ya metal, taxta, süni və təbii daş kimi fərqli iki növ materialların bir-birlərinə yapışdırılmasında istifadə olunan, epoksid əsaslı, həlledicisiz, axıcı, iki komponentli özəl yapışdırıcıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Köhnə betonun üzərinə hamarlayıcı beton qatın yapışması tələb olunduğu halda;
- Betonun struktur təmiri zamanı təmir məhlullarını tətbiq etməzdən əvvəl;
- Daşıyıcı beton elementin bərpası üçün üzərinə yeni beton tətbiq olunduğu zaman iki betonu bir-birinə yapışdırması tələb olunduğu halda;
- Armaturların korroziyaya qarşı qorunmasında;
- Köhnə betonun yeni betona adheziyasında;
- Beton, daş və metal kimi fərqli materialların yapışdırılmasında;
- Üfüqi səthlərə armatur (filiz) əklilməsində və ya karkasın bərkidilməsi və quraşdırılmasında yapışdırıcı olaraq istifadə olunur.



CCS EP Fix

CCS EP Fix, metal çubuqların, profillərin və armaturların, kimyəvi olaraq betona, hörgüyə və ya digər daşıyıcı konstruksiyaya bərkidilməsi üçün təmiz epoksid qatranı əsaslı, həlledicisiz, iki komponentli kimyəvi anker/yapışdırıcıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Tikinti dərzlərində, birləşmələrdə möhkəmləndirici çubuqların, profillərin və armaturların əklilməsində, armatur yapışdırılmasında;
- Rütubətli ərazilərdə yerə basdırılmış ankerlərdə;
- Sualtı ankerlərində;
- Sənayedə motorların və avadanlıqların montajında;
- Binaların şüşəli, süni və təbii daşla örtülü konstruksiyaların fasada montajında kimyəvi anker kimi;
- Metal lövhələrin, dirəklərin və reklam bilbordların beton bünövrəyə montajında;
- Tramvay və qatarların dəmir yollarının relslərin montajında istifadə edilə bilər.



CCS VE Fix

CCS VE Fix, metal çubuqların, ankerlərin, armaturların quru və nəmli betona və ya daş, kərpic kimi digər inşaat materiallarına sabitlənməsi üçün vinil ester və polimer qarışığından hazırlanmış, stirolsuz, iki komponentli yapışdırıcı və kimyəvi ankerdir.

TƏTBİQ SAHƏLƏRİ

- Adi, mexaniki (genişlənərək bərkiyən) ankerlərdən fərqli olaraq, gərginlik yaratmadığına görə, kənarlara yaxın yerlərdə və ya ankerlər arasında məhdud, qısa məsafə olduqda;
- Nəmli və rütubətli səthlərdə möhkəm və etibarlı kimyəvi ankerləmə tələb olunduğu yerlərdə;
- Tikinti dərzlərində, birləşmələrdə möhkəmləndirici çubuqların əklilməsində, armatur yapışdırılmasında;
- Sualtı və dənizkənarı yerlərdə anker işlərində;
- Tramvay yollarının qoruyucu relslərində istifadə edilə bilər.



CCS PE Fix

CCS PE Fix, bütün tikinti materialların quraşdırılması zamanı ağır yüklərə qarşı davamlılıq təmin edən, Polyester əsaslı, tikotropik, tez polimerləşən, iki komponentli "duru anker" yapışdırıcıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Beton, mərmər, daş və s. materialların kərpic və briket divarlarına bərkidilməsi və yapışdırılması,
- GSM stansiyasının, antena, televizor sistemlərinin quraşdırılması,
- Barmaqlıqların, hasarların və balkon məhəccərlərinin quraşdırılması,
- İstilik sistemi borularının quraşdırılması,
- Lampaların və işıqlandırma sistemlərinin quraşdırılması,
- Yol nişanlarının qoyulması,
- Mətbəx və hamam şkaflarının quraşdırılması,
- Hamam qurğusu və aksesuarlarının quraşdırılması,
- Turnik, şkaflar və dekorativ panellərin divarlara və tavanlara bərkidilməsi.





CCS PUR Bond

CCS PUR Bond, boşluq doldurma xüsusiyyətli, suya davamlı, poliuretan əsaslı, taxta yapışdırıcısıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Taxta konstruksiya elementlərinin bərkidilməsi və təmirində,
- Məbel istehsalı və təmirində,
- Taxtadan "qara döşəmə" (taxta laqaların betona yapışdırma) tətbiqi zamanı,
- Əksər taxta növlərini bir-birinə, eyni zamanda taxtanı metala, bəzi plastiklərə, daşa, kərpicə və betona yapışdırmaq üçün istifadə edilir.



CCS EP Mortar

2 komponentli, tiksotropik, təmir və ankraj materialı. **CCS EP Mortar** dəmir beton təmiri, dolğu ankerləmə və montaj işləri üçün nəzərdə tutulan epoksid əsaslı iki komponentli məhluldur.

TƏTBİQ SAHƏLƏRİ

- TPO, ECB, EPDM və PVC əsaslı membranların betona və metal konstruksiya elementlərinə sabitlənməsində;
- Beton, polad və digər inşaat materialları üçün möhkəm yapışdırıcı;
- Geniş çatların təmiri;
- İneksiya sistemlərində təmir materialı;
- Elastomerik lentlər, PVC və metal lövhələr üçün yapışdırıcı;
- Metal çubuq, bolt və armaturların ankerlənməsi və fiksasiyası;
- EPDM, TPE əsaslı elastomer dərz lentlərin betona və metala yapışdırılması üçün istifadə olunur.



CCS EP Grout

CCS EP Grout epoksid əsaslı, 3 komponentli, xüsusi kvars dolduruculu, özüyayılan duru məhluldur.

TƏTBİQ SAHƏLƏRİ

- Şaquli struktur elementlərin, tirlərin və tavanlarda geniş çatların təmir və izolyasiyasında;
- Kran, körpü ayaqları kimi yüksək müqavimət tələb edən montaj və təmirlərdə;
- Körpü strukturlarının kolon və riqel birləşmələrinin gücləndirilməsində;
- Dəmir-beton və dəniz strukturlarının təmiri və saxlanılmasında;
- Ağır dinamik yüklərə məruz qalan maşın avadanlıq təməllərində;
- Dəmir-beton təməllərinin, polad sütunların quraşdırılmasında;
- Körpü bağlantılarında prefabrik elementlərin sabitlənməsində;
- Hava limanında və maqistral yolların təmirində;
- Beton yolların və səkilərin təmirində;
- Ağır avadanlıqların bünövrəyə montaj edilməsində;
- Yeraltı dəmir-beton strukturlarının təmirində istifadə edilir.



CCS TileBond (Grey|White)

CCS TileBond keramika kafel və metlaxların, mərmər piltələrin yapışdırılmasında istifadə edilən yüksək dayanıqlı, sement polimer əsaslı yapışdırıcıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Daxili və xarici məkanlarda, şaquli və üfüqi tətbiqlərdə,
- Keramika, mərmər, dekorativ örtük və ya kərpic və keramoqranitlərin sement əsaslı səthlərə yapışdırmaq üçün istifadə olunur. Xarici məkanda və ya isidilən döşəmələrin üzərinə tətbiq edildikdə **CCS Binderlatex** ilə qarışdırılaraq istifadə edilməsi tövsiyə olunur.





CCS FlexBond (Grey|White)

CCS FlexBond, sement və polimer əsaslı, bütün iqlim şəraitlərinə uyğun, elastik, yüksək sabitliyə və performansla malik uzun ömürlü keramika, təbii daş piltəsi və mozaika yapışdırıcısıdır.

TƏTBİQ SAHƏLƏRİ

Daxili və xarici məkanlarda, üfüqi və şaquli tətbiqlərdə; Kafel, keramika, mərmər, təbii daş, preslənmiş kərpic, şüşə mozaika kimi məhsulların, temperatur fərqlərinə məruz qalan sement əsaslı səthlərə yapışdırılmasında; Üzmə hovuzu, Türk hamamı, su çəni, hamam, mətbəx kimi yerlərdə isidilmiş döşəmənin üzərinə, sənaye döşəmələri, soyuducu anbarlarında istilik lövhələri və ya döşəmə piltələrinin yapışdırılması işlərində; Binaların fasad və parapetləri kimi eksteryer örtüklərində, təmir və bərpa işlərindəki keramika üzərinə keramika yapışdırma işlərində istifadə olunur.



CCS FlexBond S1 (Grey|White)

CCS FlexBond S1, böyük ölçülü keramoqranit və mərmər, qranit kimi təbii daş piltələrini, şüşə mozaikalarını incə qat yapışdırıcı ilə tikililərin fasadlarına, hovuzlara, dam/terrasa, isidilən döşəməyə yapışdırması tələb olunan yerlər üçün S1 sınıfı yüksək keyfiyyətli, tam elastik yapışdırıcıdır. Bəyaz və boz rənglərdə istehsal olunur.

TƏTBİQ SAHƏLƏRİ

- Mozaikanı sökəndən üzərinə piltələrin yapışdırılması tələb olunan yerlərdə;
- Üstü açıq və qapalı hovuzlarda iri ölçülü piltələrin, mozaikaların yapışdırılmasında;
- Daxili və xarici, şaquli və üfüqi tətbiqlərdə;
- İsidilən döşəmələrin üzərində;
- İstilik lövhələrin yapışdırılmasında;
- Yapışdırıcı qalınlığı incə tələb olunan yapışdırılmalarda;
- Sürüşməzlik tələb olunan tətbiqlərdə istifadə olunur.



CCS RapidBond (White|Grey)

CCS RapidBond, bütün iqlim şəraitlərinə uyğun, üfüqi tətbiqlər üçün dizayn edilmiş, elastik, sürətli bərkiyən uzun ömürlü sement və polimer əsaslı yapışdırıcıdır.

TƏTBİQ SAHƏLƏRİ

Sürətli tətbiqə ehtiyac olan yerlərdə; Daxili və xarici məkanlardakı üfüqi tətbiqlərdə; Yerdən isitməli və sənaye döşəmələrdə; Qranit, keramika, mərmər, təbii daş, şifer, tamet kimi döşəmə daşları məhsullarının, düzgün olan və ya olmayan beton səthlərə yapışdırılmasında; Ticarət mərkəzlərində; Otel və xəstəxanalarda; Hava limanı, avtovağzal və dəmir yolu vağzal kimi ictimai yerlərdə; Balkonlarda, terraslarda və yaş həcmində; Təmir və bərpa işlərində, qranit üzərinə qranit və ya mərmər yapışdırma proseslərində istifadə olunur.



CCS Fuga

CCS Fuga, 6 mm-ə qədər dərz boşluqları üçün "damcı sürüşdürmə" texnologiyasına sahib yüksək performanslı, sement əsaslı, polimer əlavəli, hidrofobik (su itici) dərz dolğusudur.

TƏTBİQ SAHƏLƏRİ

- İç və çöl məkanlarda döşəmə və divar piltələrinin dərz dolğularında,
- Keramoqranit, kafel, metlax və mərmər, qranit, aqlay daşı kimi təbii daş piltələrin, mozaikaların dərz dolğusunda istifadə edilir.





CCS Fugaflex

CCS Fugaflex keramika, qranit, mərmər kimi süni və təbii daş piltələrin, mozaikaların dərzlərində istifadə olunan, temperatur fərqlərindən, sudan və vibrasiyalardan təsirlənməyən, günəşin (UV) ultrabənövşəyi şüalarına davamlı sement-polimer əsaslı elastik dərz doldurucu materialdır.

TƏTBİQ SAHƏLƏRİ

- Daxili və xarici məkanlarda, şaquli və üfüqi tətbiqlərdə;
- Otel, xəstəxana, ticarət mərkəzlərində;
- Fasad, balkon və terraslarda;
- Bütün nəmli sahələrdə;
- Yaşayış mərkəzlərində;
- Üzmə hovuzu və su çənlərində;
- Bütün dekorativ tətbiqlərdə istifadə olunur.



CCS EP Fuga

CCS EP Fuga, hovuzlarda və kimyəvi maddələrin olduğu rezervuarlarda keramika piltəsi, mərmər və şüşə mozaika dərzlərinin doldurulmasında istifadə olunan, kimyəvi maddələrə və bakterialara dayanıqlı, asan tətbiq olunan, su ilə asan təmizləne bilən, iki komponentli, epoksid əsaslı, antibakterial dərz dolğusudur, yapışdırıcıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Hovuzlarda keramika piltələrinin, çini və şüşə mozaikaların dərzlərinin dolğu tətbiqlərində, xüsusilə üzmə hovuzu, dekorativ hovuzlar, termal hovuzlarda;
- Daxili və xarici məkanlarda, divarda və döşəmədə;
- 2 və 5 mm dərz genişlikləri üçün uyğundur;
- Yanacaq çənlərində və kimyəvi maddələrinin istehsalat yerlərində;
- Hamam, tualet, mətbəx kimi nəmli səthlərdə istifadə olunur.



CCS Eco Cleaner

CCS Eco Cleaner, tərkibində qeyri-üzvi turşu olan, ozon, həlledici, ağır zəhərli metalları təsirli təmizləyici materialdır.

TƏTBİQ SAHƏLƏRİ

- Daxili və xarici məkanlarda, üfüqi və şaquli tətbiqlərdə; Kərpic səthlərdə meydana gələn ərp qusmalarının təmizlənməsində; Üzmə hovuzlarındakı ərp, göbək və mamırın təmizlənməsində; Hər növ beton və qarışıqların səthlərində məsamə açılması və təmizlənməsində; Keramika, kafel, mərmər, qranit arasındakı kirli dərz dolğularının təmizlənməsində; Təbii daş, travertin, kərpic kimi səthlərdəki kirlərin effektiv təmizlənməsində; Bir çox səthlərdəki bakteriya, göbək və mamırların effektiv təmizlənməsində; Bir sıra səthlərdə pas təmizləyici olaraq istifadə olunur.





CCS Acoustic Board

CCS Acoustic Board, həm vibrasiya nəticəsində yaranan səsləri, həm də hava ilə yayılan akustik səsləri effektiv şəkildə izolyasiya edən, kvarts qumu və kağız karton kimi təbii materiallardan xüsusi texnologiya ilə hazırlanmış, ekoloji təmiz universal səs izolyasiya lövhəsidir.

TƏTBİQ SAHƏLƏRİ

- Mənzillərdə və fərdi evlərdə arakəsmə divarlarında səs izolyasiyası üçün;
- Ofislərdə, iclas otaqlarında və açıq məkanlarda akustik rahatlıq yaratmaq məqsədilə;
- Musiqi studiyaları, kinoteatrlarda və konqres salonlarında yüksək səviyyəli səs izolyasiyası məqsədi ilə;
- Dəmdən və üst mərtəbədən gələn vibro-səslərinin qarşısını almaq məqsədi ilə;
- Otellərdə və ictimai binalarda otaqlar arası səs izolyasiyasını təmin etmək üçün;
- İstehsalat müəssisələrində və texniki otaqlarda vibrasiya və maşın səslərini azaltmaq üçün istifadə olunur.



CCS Acoustic Panel

CCS Acoustic Panel, akustik səsləri udmaq və əks-səsləri minimuma endirmək məqsədilə istifadə olunan, poliuretan əsaslı, piramida formalı səthə malik akustik paneldir. (Yüngül quruluşu, asan tətbiqi və estetik görünüşü ilə həm funksional, həm də dekorativ həll təqdim edir.)

TƏTBİQ SAHƏLƏRİ

- Musiqi studiyalarında və səsyazma otaqlarında səs keyfiyyətinə nəzarət üçün;
- Podcast və yayım otaqlarında səslərin daha təmiz qeyd olunması məqsədilə;
- İclas otaqları və ev kinoteatrlarında akustik komfortun artırılması üçün;
- Ofis yerlərində səs yayılmasına nəzarət etmək üçün;
- Musiqi studiyalarında, kinoteatrlarda və konqres salonlarında yüksək səviyyəli səs izolyasiyası və əks-sədalərin qarşısını almaq məqsədi ilə;
- Tədris və təlim otaqlarında səsə daha aydın yayılması üçün istifadə olunur.



SOCAR Tower-in konfrans zalın və dublyaj otaqlarında səs izolyasiya **CCS® Acoustic** sistemlərinin materialları istifadə olunub.



CCS AC Paint

CCS AC Paint, daxili məkanlar üçün yuyula bilən akril kopolimer əsaslı emulsiyadır. Geniş yayılma və yüksək örtücülük xüsusiyyətlərinə malikdir, səthə asanlıqla yayılır və hamar mat, yarı mat (saten) və parlaq çeşidləri ilə istənilən görünüşü əldə etmək imkanını yaradan divar və tavan boyasıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Daxili divar və tavanlarda;
- Sement və gips əsaslı səthlərə;
- Tekstil və vinil ilə örtülü divar kağızların üzərinə;
- Alçıpan və betopan kimi lövhələrin üzərinə **CCS** istehsalı boya astarları ilə istifadə oluna bilər.

CCS®RAL kataloqundakı istənilən rəngdə istehsal olunur.



CCS ExtraAcryl Paint

CCS ExtraAcryl Paint, daxili və çöl divar işləri üçün istifadə edilən, 100% saf akrilik polimer əsaslı yüksək örtücülük xüsusiyyətlərinə sahib elastik boyadır. Xüsusi tərkibi sayəsində beton səthinin karbonlaşmasının qarşısını alır.

Pigmentlərinin günəşin UB (UV) Ultra Bənövşəyi şüalarına dayanıqlığı sayəsində solmur. Özel akrilik bağlayıcının xüsusi xassələri sayəsində örtüyün uzun müddət mat, yarı-mat və ya parlaq görünüşünü saxlamağı təmin edir.

TƏTBİQ SAHƏLƏRİ

- Çöl divarların, çəpərlərin, dekorativ elementlərin boyanması və qorunması üçün;
- Düz və teksturalı fasad işlərində son qat örtüyü kimi həm astar, həm üst qatı kimi istifadə oluna bilər;
- Örtük iç və çöl divarların, karbonlaşmaya məruz qalan səthlərin rənglənməsi və qorunması üçün istifadə oluna bilər.

CCS®RAL kataloqundakı istənilən rəngdə istehsal olunur.



CCS AC Plaster

CCS AC Plaster, sanitari qovşaqları, hamam, bina fasadı kimi daxili və xarici divarlar üçün istifadə olunan, istifadəyə hazır, qoxusuz, akril kopolimer əsaslı fasad suvağıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Binaların daxilində və fasadlarında beton, suvaq, döşəmə suvağı bettopan və bordex kimi səthlərin təmirində, suvanmasında,
- Səthdəki çatların doldurulmasında,
- Hamam və sanitari qovşaqları kimi suya və buxara məruz qalan divar və tavanlar üçün istifadə edilir
- Bina fasadlarında, balkonlarda boyanın uzunmüddətli qalması üçün altıdan suvaq astarı kimi istifadə olunur.



CCS WPS

CCS WPS, suya davamlı, fasad və rütubətli zirzəmin divarları üçün dekorativ boyadır. Məhsul minimum işçiliklə nəm və yaş mineral substratları örtmək üçün istifadə edilə bilər. Səthdə ağır ləkələrinin və su ləkələrinin əmələ gəlməsinin qarşısını alır. Alt təbəqədə kompleks hazırlıqlara ehtiyac yoxdur. Su buxarının diffuziyasına və nəmin qurumasına mane olmur. Nəmlə reaksiya girərək substrata bərkirir. Beton və suvaq səthdəki nəmi buraxaraq səthindən qopmur, laylanmır, qabarmır.

TƏTBİQ SAHƏLƏRİ

- Nəm beton, hörgü və ya gips lövhədəki nəmi və suyu keçirərək səthdə qalan boya və dekorativ örtük kimi,
- Yüksək yapışqanlıq xüsusiyyətinə sahib olduğu üçün sement-poli-mer əsaslı hidroizolyasiya materialların üstü boyanması tələb olunduğu yerlərdə.
- Fasad suvağı əvəzinə və ya rütubətli yerlərdə davamlı dekorativ, qoruyucu örtük kimi istifadə edilə bilər.





CCS Silan

Təbii və süni daşları qoruma məqsədilə üzərinə hopduraraq tətbiq olunan su itici, şəffaf fasad örtüyüdür. **CCS Silan** hopdurma vasitəsilə tikinti elementlərinin səthinə suyu buraxmama xassələrinin verilməsi üçün istifadə olunan silan siloksan əsaslı su buraxmayan şəffaf su materialdır.

TƏTBİQ SAHƏLƏRİ:

- Şaquli xarici fəsadların örtülməsi;
- Beton, mərmər, qranit və hamar daşlar kimi az hopduran səthlərin örtülməsi;
- Kərpic, rəngli briket, penobeton, travertin və əhəngdaşı kimi hopduran səthlərin örtülməsi;
- Tarixi tikililərin atmosfer təsirindən qorunması üçün istifadə olunur.



CCS AC Protect

CCS AC Protect hər növ beton, süni və təbii daş səthlərin qorunması, möhkəmləndirməsi üçün 100% akrilik lateks bağlayıcı, günəşin UV şüalarına davamlı rəngli, elastik bir örtükdür.

CCS® RAL rəng kataloqundakı bütün rənglərdə istehsal olunur.

TƏTBİQ SAHƏLƏRİ:

- Körpü və körpü ayaqlarının qorunmasında və boyanmasında;
- Binaların daxili və xarici divarlarında;
- Dəniz yaxınlığındakı tikililərin eksteryerində;
- Günəş şüalarına məruz qalan beton səthlərini qorumaq məqsədi ilə istifadə olunan boya kimi;
- Heykəl və beton elementlərin atmosferin təsirlərindən qorumaq məqsədi ilə istifadə olunur.



CCS AC TC UV

CCS AC TC UV, hər növ təbii daş, keramika və beton səthlərin qorunmasında istifadə olunan, günəşin UB şüalarına davamlı olan mat görünüşlü akrilik əsaslı, tək komponentli qoruyucu boyadır.

TƏTBİQ SAHƏLƏRİ

- Daxili və xarici məkanlarda şaquli, üfüqi, tavan və döşəmə tətbiqlərində,
- Hər növ beton, yığma beton, preslənmiş beton məhsulların səthlərinin qorunmasında,
- Yüngül piyada trafikinə açıq səthlərdə
- Öz-özünə yayılan hamarlayıcı beton qatı ("akıllı şap") və mikrobeton səthlərində,
- Zəmin sərtləşdiricisi qatı tətbiq olunmuş beton və ana betonu səthlərində,
- Keramika, kərpic, mərmər, əhəngdaşı, qranit, şifer, travertin, bazalt daşı, kimi təbii daşlarda və washbeton və ya preslənmiş beton məhsulların qorunmasında,
- Xarici məkanlardakı (çöl) mebellərində istifadə olunur.



CCS RoadMark

CCS RoadMark, tez quruyan, UV dayanıqlı, akril və polimer əsaslı yol cizgi boyasıdır.

TƏTBİQ SAHƏLƏRİ

Asfalt və beton yollarda, əsasən bordür daşları, trampinlər (sürət maneələri) və ya nəqliyyatın az olduğu digər ərazilərdə istifadə oluna bilər.





CCS AC Cure

CCS AC Cure, yeni tökülmüş betonun üzərinə tətbiq olunan, beton səthində təbəqə yaradaraq betondakı suyu daxilində tutan və bununla betonun bərkimə müddətində sürətli qurumasının qarşısını alaraq, büzülməsinin və ya çatların əmələ gəlməsinin qarşısını alan akril polimer əsaslı özəl kür materialıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Şaquli və üfüqi dəmir-beton konstruksiyaların isti hava, günəş və külək kimi beton üçün uyğun olmayan amillərdən qorumasında;
- Rütubətin az olduğu, hava və buxarlanma axınının çox olduğu yerlərdə tökülən betonun qorumasında;
- Su ilə qorumanın çətin olduğu yüksək qatlı binalarda;
- Zəmin sərtləşdirici və ya hamarlayıcı beton qatın tətbiqlərində;
- Hava limanı pistlərində və sahə betonlarında;
- Kanal, beton yol və liman betonlarında;
- Sonradan üzərinin örtülməsi (suvaq, hamarlayıcı beton qatı, boya, keramika və epoksid örtük) planlaşdırılan səthlərdə istifadə oluna bilər.



CCS PF Cure

CCS Cure PF sintetik stiroil qətran tərkibli, təzə tökülmüş beton üzərinə tətbiq edilən, optimal müqaviməti sayəsində suyun betonun içində qalması- na kömək edir, sürətli qurumanın qarşısını alaraq, səthdə büzülmə və çatlaqlarının əmələ gəlməsinin qarşısını alır.

TƏTBİQ SAHƏLƏRİ

- Mədən və hava limanı betonlarında;
- Yol betonlarında;
- Kanal və nov betonlarında;
- Nəmliyi az olan, buxarlanmanın və hava axınının güclü olduğu ərazilərdə beton tökmələrdə;
- Suvaq, boya, keramika, epoksid tətbiq ediləcək səthlərdə istifadə olunur.



CCS LI Hardseal

CCS LI Hardseal yeni və mövcud beton səthlərə tətbiq olunaraq tozlanmanın qarşısını alan, səthin möhkəmliyini və dözümlülüyünü artıran və kiçik məsamələri bağlayan litium silikat tərkibli, yüksək təsirli səth sərtləşdirici məhluldur.

TƏTBİQ SAHƏLƏRİ

- Alış-veriş mərkəzləri, ofislər,
- Xəstəxanalar, apteklər,
- Aeroport anqarları,
- İstehsal müəssisələri, zavod və depolar,
- Məktəblər və universitetlər,
- Avtomobil dayanacaqları və avtosalonlarda parlaq beton sistemlərində dolğu kimi istifadə olunur.



CCS LI TC Gloss

CCS LI TC Gloss səthin ləkə və aşınmaya qarşı müqavimətini təmin edən, yüksək parlaqlığa malik, litium silikat əsaslı, silikon və polimer modifikasiyalı, (örtük) materialıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Alış-veriş mərkəzləri, ofislər,
- Xəstəxanalar, apteklər,
- Aeroport anqarları,
- İstehsal müəssisələri, zavod və depolar,
- Məktəblər və universitetlər,
- Avtomobil dayanacaqları və avtosalonlarda parlaq beton sistemlərində son qat parlaq cila kimi istifadə olunur.





CCS Mortar 5

Su və nəm keçirimsizliyini təmin edən özəl beton və polipropilen əsaslı lif (fiber) qatqılı, polimerlə gücləndirilmiş, pozitiv və neqativ yöndən gələn sulara qarşı izolyasiya xüsusiyyətli səth hamarlayıcı, beton təmir məhluludur.

TƏTBİQ SAHƏLƏRİ

- Hər növ beton səthin üzərinə nəm və su keçirimsizliyi təmin edən məhlul və təmir materialı olaraq;
- Döşəmə betonunun təmirində;
- Səth pozuntuları olan beton elementlərinin üfüqi səthinin düzəldilməsi üçün istifadə olunur.



CCS Mortar 5 Thixo

CCS Mortar 5 Thixo, tərkibindəki özəl təbii minerallar əsaslı qatqılar və polipropilen əsaslı liflər sayəsində, döşəməyə və ya divara tətbiq olunduğu zaman W35 (35bara) kimi su keçirimsizlik, sulfata davamlılıq və eni 0,4 mm-ə qədər çatlaqları özü-özünə bərpa etmə kimi xüsusiyyətlər qazandıran hazır məhluldur.

TƏTBİQ SAHƏLƏRİ

- Üfüqi və şaquli səthlərdə, bünövrələrdə və tunellərdə neqativ yöndən gələn sulara qarşı;
- Damlarda və terraslarda pozitiv yöndən gələn sulara qarşı tətbiqlərdə oluna bilər;
- Texniki və içməli su rezervuarlarında qırıntıdan (neqativ yöndən) hovuzda daxil olan suların qarşısını almaq üçün;
- Yerden isidilən döşəmə sistemlərində;
- Həm müsbət (pozitiv), həm də mənfi (neqativ) yöndən gələn W35 (35 atm.) qədər su təzyiqinə qarşı davamiyyət tələb olunan yerlər üçün;
- Markası min. M300/C25 sabit olan beton qatı və ya suvaq tələb olunduğu zaman.



CCS Mortar 30

Beton səthindəki 5-30 mm kimi pozuqluqları təmir etmək üçün yüksək sabitliyə sahib, sement-polimer əsaslı tek komponentli beton təmiri məhluludur.

TƏTBİQ SAHƏLƏRİ

- Hər növ betonun səthi təmirində və səthinin hamarlanması üçün;
- Divar və tavanların təmirində və suvanmasında;
- Su izolyasiyasından öncə suvaq və hamarlayıcı beton qatının təmirində;
- Kafel və keramika tətbiqindən öncə səth təmirində istifadə olunur.



CCS Mortar SR40 Grey|White

CCS Mortar SR40 xüsusi polimerlərlə gücləndirilmiş, yüksək möhkəmliyə malik sement-polimer əsaslı, səth hamarlayıcı incə beton təmiri məhluludur.

TƏTBİQ SAHƏLƏRİ

- Beton elementlərin səth qüsurlarının 5mm kimi təmiri və səthinin düzəldilməsi;
- Sənaye müəssisələrində epoksit əsaslı boyalar altında hamar səth əldə etmək üçün;
- Üstü açıq betonda su keçirməyən və möhkəm təbəqə əldə etmək üçün;
- Beton səthlərin hidroizolyasiyadan əvvəl və qalın təmir məhlulları ilə təmir edilmiş sahələrin səthinin hamarlanmasında;
- Divar və tavan suvaqlarının təmiri;
- Fasad və daxili divarlarda boya öncəsi səth pozuntuları olan beton səthinin düzəldilməsi üçün istifadə olunur.





CCS Mortar ST60 Thixo

CCS Mortar ST60 Thixo sement əsaslı, birkomponentli, xüsusi polimerlərlə və liflə möhkəmləndirilmiş, tiksotropik təmir məhluludur.

TƏTBİQ SAHƏLƏRİ

- Yüksək möhkəmiyə malik beton daşıyıcı elementlərin təmirində;
- Dərzlərin paxlanması (plintuslarda);
- Döşəmə betonun qalın və struktur təmirində;
- Dəniz təkilələrin təmirində;
- Betonun sulfata və xlorun təsirindən qorunması üçün;
- Çiroz (tie-rod) deliklərin və boşluqlarının doldurulmasında istifadə olunur.



CCS Grout 75

Bilbord dirəklərin, körpü ayaqların, sənaye qurğuların və vibrasiyalı avadanlıqların montajında və daşıyıcı beton elementlərin bərpasında istifadə olunan, bərkityəndə büzülməyən, həcmi dəyişməyən, xüsusi polimerlər və sement əsaslı öz-özünə yayılan, yüksək müqavimətli məhluludur.

TƏTBİQ SAHƏLƏRİ

- Pərdə və sütun başlıqlarının bərpasında;
- Prefabrik beton tikinti elementlərinin montajında;
- Elektrik stansiyalarında;
- Polad sütunların təmələ sabitlənməsində;
- Hər növ sənaye maşınlarının, generator, kompressor və nasosların montajında;
- Sənaye tipli döşəmələrin bərpasında və düzəldilməsində;
- Dəmir-beton və polad sarğı tətbiqlərində nəzarət üçün buraxılmış boşluqların doldurulmasında istifadə olunur.



CCS Mortar ST65 Fast

CCS Mortar ST65 Fast, sement və özəl polimerlər əsaslı, 1 saat sonra üstü piyadalara açıla biləcək qədər tez bərkityən, öz-özünə yayılan yüksək müqavimətli, tək komponentli, beton təmir məhluludur.

TƏTBİQ SAHƏLƏRİ

- Dəmir yolun altındakı şpalların, tunelin, körpünün bərpasında;
- Yol və parklardakı kanalizasiya qapaqlarının montajında;
- Kanalizasiya və kanalizasiya divarlarının bərpasında;
- Uçuş-enmə zolağı və platforma betonlarının təmirində;
- Avtomobil yollarının və ya piyadaların hərəkətinə məruz qalan beton döşəmələrin təmirində;
- Bordur və səki daşlarının quraşdırılmasında istifadə olunur.



CCS Antique CF

Tarixi binalarda, zərbə və zəlzələdən zərər çəkmiş hörgülü tikililərin elementlərinin struktur təmirində istifadə olunan tərkibində putsolan əhəngi və mikronlaşdırılmış karbonatlar olan inyeksiya məhluludur.

TƏTBİQ SAHƏLƏRİ

- Sulfatlı mühitlərdəki divarlarda,
- Tarixi tikililər və günbəzlərdə,
- Zərbə və zəlzələdən zəifləyən hörgülü tikililərdə
- Balaca və böyük struktur boşluqlarının doldurulmasında,
- Çatlaqların bağlanması, tikinin bərpasında
- Təməllərdə inyeksiya materialı olaraq istifadə olunur.





CCS Antique RM

Hörgülü tarixi binaların bərpasında istifadə olunan, tərkibində təbii silisium aqreqatları və qeyri-üzvi liflər olan, sementsiz, təbii hidrolik əhəng əsaslı suvaq materialıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Daxili və xarici təmirlərdə, suvaq hazırlanmasında;
- Mövcud suvaqların təmirində;
- Kərpic, daş və tuf konstruksiya materiallarında əmələ gəlmiş çatlaqların təmirində;
- Səth təmirlərində istifadə olunur.



CCS Binderlatex

CCS Binderlatex betonun və suvağın yapışma gücünü, elastikliyi və sukeçirməmə qabiliyyətini artırmaq üçün nəzərdə tutulan akril dispersiya əsaslı qatqıdır.

TƏTBİQ SAHƏLƏRİ:

- Daxili və xarici məkanlarda, şaquli və üfüqi səthlərdə;
- Tikinti məhlullarında, betonda və suvaqlarda;
- Təmir məhlullarının yapışma xüsusiyyətini gücləndirən qatqı kimi istifadə edilir;
- Hörgülərin yapışdırıcı məhlullarında və suvaqlarında.



CCS ADD MS

CCS ADD MS, melamin sulfonat əsaslı, betonun su/sement nisbətini azaldan, erkən yüksək dayanıqlığını artıran, super plastikləşdirici (akışkanlaşdırıcı) beton əlavəsi materialıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Prekast və prefabrik beton istehsalında;
- Soyuq iqlim şəraitində beton tökmələrində;
- Aşağı su/sement nisbətinə malik öncədən gərginləşdirilmiş beton istehsalında;
- Erkən qəlibləmə tələb olunan yerlərdə;
- Rəngli prekast beton istehsalında;
- Six armaturlu dəmir-beton elementlərə asanlıqla yerləşdirilə bilən reoplastik betonlarda;
- Sifir-slump ilə istehsal olunan beton tökmələrində istifadə olunur.



CCS ADD PPC

CCS ADD PPC, polikarboksilik efir əsaslı, betonun su/sement nisbətini yüksək sürətlə azaldan, betonun dayanıqlığını və erkən müqavimətini artıran, hiperplastikləşdirici beton əlavəsidir.

TƏTBİQ SAHƏLƏRİ

- Prekast və prefabrik beton istehsalında;
- Erkən qəlibdən çıxarma tələb olunan yerlərdə;
- Rəngli prekast beton məhsullarının istehsalında;
- Hər növ rəngli prekast beton istehsalında;
- Gips və sement əsaslı şaplarda və suvaq işlərində;
- Tökmə və qəlib gipslərdə.





CCS ADD Fast

CCS ADD FAST, sement əsaslı məhlulların bərkidilməsini sürətləndirib, erkən qəliblənmə əldə etmək üçün hazırlanmış, ağ rəngli toz qatqı materialıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Hər növ beton və prefabrik elementlərin istehsalında;
- Prekast beton element istehsalında;
- Sənaye betonlarında;
- Tez bərkiyən sement məhlulların hazırlanmasında istifadə olunur.



CCS ADD Crystal

CCS ADD Crystal, yaratdığı kristal quruluşla betonda kapillyar boşluqları dolduran və onu su keçirməz hala gətirən beton qatqısıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Bəndlərdə
- Tunellərdə
- Su anbarlarında
- Bünövrələrdə
- Svay betonlarında istifadə edilir.



CCS PP Fiber

CCS PP Fiber, bütün sement qarışıqları ilə istifadə üçün nəzərdə tutulmuş, tərkibində təkrar emal olunmuş xam malı olmayan, 100% polipropilendən hazırlanmış mikro möhkəmləndirici liflərdir.

TƏTBİQ SAHƏLƏRİ

- Birbaşa yerə tökülən beton döşəmələrdə,
- Maili və düz hamarlayıcı beton qatlarında
- Möhürlü/naxışlı beton tətbiqlərində
- Prekast betonlarda,
- Su çənlərində,
- Səkilərdə,
- Püskürtmə beton tətbiqlərində,
- Heykəl, fiqur və elementlərin istehsalında,
- Dekorativ örtüklərin tətbiqlərində,
- Kompozit element, panel və döşəmələrdə istifadə edilir.



CCS Flash Powder

CCS Flash Powder, məhlulların hidrotasiyasını sürətləndirmək və erkən qəlib əldə etmək üçün hazırlanmış, sement əsaslı, ağ rəngli toz qatqı materialıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Hər növ beton və prefabrik elementlərin istehsalında,
- Prekast beton elementlərin istehsalında,
- Sənaye betonlarında,
- Bütün növ məhlulların istehsalında istifadə olunur.





CCS ADD D5

CCS D5 – qatqısı betona «W35» (35 atmosfer su təzyiqinə) qədər betona su keçirimsizlik, sulfata davamlılıq kimi xüsusiyyətlər qazandıran təbii minerallar və pütsalanlar əsaslı qatqıdır. Bu işə su ilə bir başa təmasda olan hovuz, bünövrə, tunel, kanalizasiya qurğuları kimi tikililərin betonuna sonradan heç bir daxili və xarici izolyasiya qatını tətbiq etmədən 35 atmosfer su təzyiqinə qədər su keçirimsizlik, sulfata davamlılıq, əlavə müqavimət və donma/əriməyə qarşı (F400) davamlılıq xüsusiyyətlərini qazandırır.

TƏTBİQ SAHƏLƏRİ

- Dənizlə təmas edən pirs, liman kimi qurğuların və körpü ayaqların betonunda;
- Aqressiv yeraltı suların olduğu dərin bünövrələrin və svay betonunda;
- Tunel və yeraltı tikililərin betonunda;
- Texniki və içməli su rezervuarların betonunda;
- Kanalizasiya kollektoru və beton boruların istehsalatında;
- Dam, terras, balkon və bina fasadların betonunda;
- Yem silosu və beton anbarlarda;
- Dəmir yolun beton şpalların, hava limanı və beton yollarda və s. istifadə olunur.



CCS Aspha100A

CCS Aspha 100A, bitumun dolğu materiallarına daha sıx şəkildə yapışmasını təmin edərək asfaltın soyulmaya qarşı müqaviməti və elastikliyi artıran özəl asfalt qatqısıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Bitumlu isti qarışıqların hazırlanmasında;
- Aşınan qatların təmiri üçün;
- Səthi üzlükləmə işlərində istifadə olunur.



Sea Breeze Skyline Hotel & Residences bünövrəsində 900-dən çox svay başlıqların **CCS ADD D5** qatqılı betonla təmiri və neqativ yöndən gələn sulara qarşı hidroizolyasiyası



CCS CarbonFiber Wrap

CCS CarbonFiber Wrap, şaquli və üfüqi səthlərdə istifadə edilən karbon lifli tək yönlü tekstildir.

TƏTBİQ SAHƏLƏRİ

- Tikilələrdə tikinti qüsurlarından və zəlzələdən sonra yaranan beton çatışmazlığının bərpasında;
- Yanğından və armaturların paslanmasından sonra; zədələnmiş inşaat elementlərinin bərpasında;
- Tirlərin və sütunların yüklənmə qabiliyyətini artırmaq üçün;
- Tikinti zamanı struktur düzəlişində istifadə olunur.



CCS CarbonFiber Laminate

CCS CarbonFiber Laminate, strukturların möhkəmləndirilməsi üçün tək yönlü karbon lifli laminatdır.

TƏTBİQ SAHƏLƏRİ

- Tikilələrdə tikinti qüsurlarından və zəlzələdən sonra yaranan beton çatışmazlığının bərpasında;
- **CCS PC CarbonFiber Wrap** kimi karbon əsaslı gecləndirmə teksti materialların tavan, rıqel və tunel kimi yerlərdə tətbiqi çətin olan yerlərdə
- Yanğından və armaturların paslanmasından sonra zədələnmiş elementlərin bərpasında;
- Beton, taxta və ya poladdan olan tirlərin, döşəmələrin, divarların və sütunların gücləndirilməsində;
- Körpülərin və binaların möhkəmləndirilməsində;
- Tikinti elementlərinin gücləndirilməsində;
- Tirlərin və sütunların yüklənmə qabiliyyətini artırmaq üçün;
- Tikinti zamanı struktur düzəlişində istifadə olunur.



CCS CarbonFiber Laminate Plus

CCS CarbonFiber Laminate Plus, iki tərəfli karbon lifli epoksid laminatdır, +/- 45 dərəcə bucaq altında boltlarla sabitləne bilər.

TƏTBİQ SAHƏLƏRİ

- Beton, taxta və ya poladdan olan tirlərin, döşəmələrin, divarların və sütunların gücləndirilməsində;
- Yanğından və armaturların paslanmasından sonra zədələnmiş inşaat elementlərinin bərpasında;
- Tikinti elementlərinin gücləndirilməsində;
- Körpülərin və binaların möhkəmləndirilməsində;
- Tirlərin və sütunların yüklənmə qabiliyyətini artırmaq üçün;
- Tikinti qüsurlarının struktur düzəlişində istifadə olunur.



CCS EP Bond CL

CCS EP Bond CL, karbon lif əsaslı laminantlar üçün özəl epoksid əsaslı yapışdırıcısıdır. Beton üzərində karbon fiber laminantların yapışdırılması üçün tərkibində həlledici olmayan 2 komponentli epoksid yapışdırıcısı istifadə olunur.

TƏTBİQ SAHƏLƏRİ

- Dəmir, beton, taxta və poladların möhkəmləndirməsi üçün;
- Beton və dəmir konstruksiyalarda metal lövhələrinin sabitləmə işlərində istifadə olunur.





CCS EP Bond CW

CCS EP Bond CW, aramid, şüşə-lif, karbon kimi lifli tekstil parçaların üfqi və şaquli səthlərə yapışdırmaq üçün hopduruculuq xüsusiyyəti yüksək olan tiksotropik epoksid əsaslı yapışdırıcıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Üfqi və şaquli tətbiqlərdə;
- Beton, taxta, metal, hörgülərə lifli tekstil parçaların yapışdırılmasında;
- Karbon, aramid və ya şüşəlifli tekstil ilə gücləndirilmiş səthin üstünə tətbiq olunan adheziya artırıcı qum qatının tətbiqində istifadə olunur.



CCS CarbonFiber Rod

CCS CarbonFiber Rod, konstruksiyalarda tikinti elementlərin birləşməsində və gücləndirmə işlərində istifadə olunan epoksid qətrana karbon liflərin hopdurması ilə hazırlanmış gücləndirmə çubuqlarıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Dəmir-beton və hörgülü konstruksiyalarda elementlərin birləşməsində
- Yanğından və armaturların paslanmasından sonra zədələnmiş konstruksiyanın bərpasında;
- Divarlarda, tavan və döşəmədəki dərzlərin, çatlaqların, tavan-sütun-riqel düyümlərin gücləndirilməsində;
- Tirlərin və sütunların yükdaşıma qabiliyyətini artırmaq üçün;
- Tikinti qüsurlarının struktur düzəlişində.



Bakı şəhəri Azadlıq prospektində yerləşən çoxmərtəbəli binanın **CCS® CarbonFiber** seriyalı konstruksiya gücləndirmə sistemləri ilə daşıyıcı elementlərinin bərpası



CCS PU Hydroblock 514

CCS PU Hydroblock 514, su ilə tez reaksiyaya girərək suyu uzaqlaşdırma və qrunut sabitləmə funksiyasını yerinə yetirən tək komponentli, poliuretan əsaslı su qovucu inyeksiya məhluludur. İnyeksiya tələbinə görə, məhlulun **CCS Hydrocat 514** katalizatorunu (30:1 nisbətinə kimi) əlavə edərək reaksiya müddətini sürətləndirmək olar.

TƏTBİQ SAHƏLƏRİ

- Yüksək təzyiqə gələn aktiv su axıntılarının uzaqlaşdırılmasında (dəniz suyu və qrunut suları daxil);
- Boş suxurların bərkidilməsi və su keçirməməsinin təmin edilməsi;
- İncə, orta incə dənəli qumların sabitləməsi;
- Döşəmədəki çatlaqlardan, boşluqlardan, dərzilərdən gələn gur sulara qarşı inyeksiya tətbiqlərində;
- Kanalizasiya xətləri və kanallarında inyeksiya tətbiqində;
- Bünövrə və tunellərin dərin inyeksiyalarında;
- Böyük boşluqların doldurulması, yüksək təzyiq altında su axını uzaqlaşdırılmasında istifadə olunur.




CCS PU Hydroblock Flex

CCS PU Hydroblock Flex, poliuretan əsaslı, yüksək elastikliyə malik, bir komponentli inyeksiya məhluludur. Su ilə reaksiyaya girərək tıxac kimi fəaliyyət göstərən elastik köpük əmələ gətirir.

TƏTBİQ SAHƏLƏRİ

- Orta dərəcədə, incə ölçüdə kobud ölçüyə qədər olan yırtıqları, yarıqları, çınqıl yuvalarını və əks-dolğu boşluqlarını doldurmaq üçün;
- Neqativ yöndən gələn suyun uzaqlaşdırılmasında;
- Yüksək təzyiqli və sürətli su axıntılarının (duzlu su daxil olmaqla) yönünün dəyişməsi, suyun içəriyə daxil olmasının dayandırılması;
- Möhkəm olmayan qayaların möhkəmləndirilməsi və su izolyasiyasının təmin edilməsi;
- Metro və tunel kimi dinamik yüklərə məruz qalan oynaq konstruksiyalarda su qovucu inyeksiya işlərində;
- Çatlaqların inyeksiyasında və boşluqların doldurulmasında;
- Dərin inyeksiyalarda;
- Poliuretan əsaslı sərt köpüklərdən sonra elastik təbəqənin yaradılmasında;
- Kanalların və beton boru kəmərlərin inyeksiya işlərində istifadə olunur.



CCS PU Hydroblock Joint 2k

CCS PU Hydroblock Joint 2K, dəmir-beton, kərpic və ya təbii daş binalardakı və digər mühəndislik strukturlarındakı dərz, dilatasiya, çatlaq və boşluqların dolğusu/sızdırmazlığı və elastik şəkildə bağlanması/yapışdırılması işlərində istifadə olunur. Beton konstruksiyalara quraşdırılmış şlanqlar üçün uyğunlaşdırılmış məhsuldur.

TƏTBİQ SAHƏLƏRİ

- Beton, kərpicli və ya təbii daşlı strukturlardakı çatlaqların, dərzilərin və digər boşluqların bağlanmasında, izolyasiyasında və ya elastik şəkildə bir-birlərinə yapışdırılmasında;
- Neqativ istiqamətdən gələn suların doldurulmasında;
- Çatlaq inyeksiyası və boşluq doldurulmasında;
- Dərin inyeksiyalarda;
- Dilatasiya dərzilərinin doldurulmasında;
- Soyuq dərzilərdə istifadə olunur.



CCS PU Hydroblock Fast 2k

CCS PU Hydroblock Fast 2K, dərin bünövrələr, HES və tunellər üçün poliuretan əsaslı, iki komponentli, çox sürətli bərkidən inyeksiya qatranıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Yaş və ya su daşıyan qaya strukturlarında və döşəmə konsolidasiyasında;
- Döşəmədən, divarlardan və ya quyru divarlarından gələn çox aktiv suların izolyasiyasında;
- Yaş quyuların, tunellərin, kanalların və divar strukturlarının təmirində;
- Su anbarları və ya HES divarlarında təzyiqli su sızıntılarını kəsməkdə;
- Tunellərdə sabitləmə və gur su sızmalarının uzaqlaşdırılmasında;
- Köhnə HES və tunellərin təmirində;
- Bir çox başqa xüsusi tətbiqlərdə, +1°C və +30°C arası temperaturalarda tətbiq oluna bilər.





CCS PU Lifting MS-516

CCS PU Lifting MS-516, qrunut sabitləmə və digər konsolidasiya işləri üçün sürətli reaksiyaya girən, poliüretan əsaslı iki komponentli möhkəm inyeksiya məhluludur.

TƏTBİQ SAHƏLƏRİ

- Yeraltı inşaat strukturlarında, tunellərdə, mədən işlərində;
- Boşluqların, çatların, geniş dərzlərin doldurulması və izolyasiyasında;
- Böyük boşluqların doldurulmasında;
- Qum topacıqların və əsassız qayaların stabilizasiyası və qrunut möhkəmləndirilmə işlərində;



CCS Hydroblock 530

CCS Hydroblock 530, beton və hörgülü konstruksiyalarda daxili izolyasiya və su qovucu inyeksiya işlərində istifadə üçün elastik hidro-geldir.

TƏTBİQ SAHƏLƏRİ

- Köhnə və yeni tikililərdə, tunellərdə və s. yerlərdə aktiv və təzyiqli su sızmaların qarşısını almaq üçün;
- Zirzəmində, döşəmə, divar və avtopark tavanlarından tərs (neqativ) yöndən gələn suların uzaqlaşdırılmasında;
- Dam və terrasdan gələn suların qarşısını almaq üçün;
- Oynaq konstruksiyalarda elastik inyeksiya tələb olduğu hallarda;
- Daxili izolyasiyanın tətbiqindən öncə beton səthində tərs (neqativ) yöndən gələn suların qarşısını almaq məqsədi ilə istifadə olunur.




CCS Hydroblock 570

CCS Hydroblock 570, dərzlərdən, çatlaqlardan və boşluqlardan gələn gur suları bloklayaraq uzaqlaşdırmaq məqsədi ilə tətbiq olunan su ilə qovuşduqda ani gəlləşərək, genişləyən, 2 komponentli hibrid inyeksiya məhluludur.

Komponentləri qarışdırdıqdan sonra məhsul çox qısa müddətdə reaksiyaya girə bilər. Çox yüksək qopma müqavimətinə sahibdir və köpüklənmir. Yaş betona əla yapışma və yüksək kimyəvi müqavimətinə sahibdir. 20% kimi genişləmə xüsusiyyəti ilə su qovucu və hidroizolyasiya işlərində ikiqat təhlükəsizlik təmin edir.

TƏTBİQ SAHƏLƏRİ

- Xüsusilə dərz və boşluqlardan gələn gur suların olduğu yerlərdə suyun uzaqlaşdırılması üçün uyğundur, hətta yüksək təzyiq altında çoxlu su axdığı hallarda belə;
- Tunel və körpü kimi oynaq tikililərdə su qovucu/dayandırıcı işlərdə və soyuq dərzlərdəki su sızdırmazlığını təmin etmək üçün;
- Sıvaylı təməllərdə, diafraqma divarlarında su qovucu izolyasiyalarda və ya təhlükəsizlik prioritet olduğu oxşar tətbiqlərdə.



CCS Hydroblock Integral 575

CCS Hydroblock Integral 575, inyeksiyadan sonra betonda, daş hörgülərində və ya dərzlərin içində uzun müddət qalaraq su və hətta nəm ilə reaksiyaya girərək 20% kimi genişlənən yeni nəsil texnologiya ilə istehsal olunan, bir komponentli özəl inyeksiya məhluludur.

TƏTBİQ SAHƏLƏRİ

- Yeraltı inşaatında və tunellərdə aktiv su sızıntılarının qarşısını alınmasında;
- KWT sertifikatlı olmasına görə içməli su depolarında;
- Tunel, körpü kimi davamlı hərəkət olan yerlərdə dərzlərin və çatlaqların uzunömürlü aktiv izolyasiyasında;
- Növbəti mərhələlərdə belə yarana biləcək çatlaqlardan gələcək su və nəmlərə qarşı qalıcı və elastik izolyasiya tələbi olduqda;





CCS Hydroblock 583

CCS Hydroblock 583, dərin çatlaqlardan və soyuq dərzlərdən sızaraq gələn aktiv sulara qarşı, su ilə gec reaksiyaya girərək gec gəlləşən və bununla soyuq dərzin və ya çətin içinə daha dərin nüfuz edən özəl polimer əsaslı inyeksiya gelidir.

TƏTBİQ SAHƏLƏRİ

- Dərin çatlaqlardan və soyuq dərzdən sızaraq gələn aktiv suların uzaqlaşdırılmasında;
- Tünel və yeraltı inşaatlarında;
- İnşaatlardakı çatlamalarda, qırılan parçalanmış dərin dərzlərində su kəsici olaraq;
- Gəlləşmə müddətini 3 günə qədər uzatma imkanına sahib olduğu üçün hovuz və dərin bünövrələrdəki birləşmələrdən, soyuq dərzlərdən və dərin çatlaqlardan gələn sulara qarşı effektiv inyeksiya işlərində istifadə olunur.



CCS ChemInject

CCS ChemInject, qayaların, daşların, betonun dərz boşluqlarının doldurulması, çatlaqların bərpası və hörgü materialların birləşdirilməsi üçün istifadə olunan sement əsaslı məhlulların hazırlanması üçün çox axıcı olan, genişlənən sement əsaslı bağlayıcıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Məsələli beton, qaya və kərpic konstruksiyalardakı boşluqların və çatların tökmə və ya inyeksiya yolu ilə doldurulması üçün;
- Aşağıdan dəstək üçün büzülməni kompensasiya edən, oturma etməyən beton məhlulların hazırlanması;
- Sərt birləşmələrin, dərzlərin doldurulması üçün büzülməyi kompensasiya edən, betonda seqreqasiya yaratmayan məhlullarda istifadə olunur.



CCS GypInject

CCS GypInject, tarixi və zəif binalarda çatların və boşluqların doldurulması üçün putsalın əsaslı inyeksiya məhluludur. Çökmə və ölçüsündə kiçilmə olmadan əla yayılma və yapışma təmin edir.

TƏTBİQ SAHƏLƏRİ

- Xüsusilə tarixi binaların bərpasında, aşağı möhkəmliyə malik hörgülərin möhkəmləndirilməsində;
- Qaya və betondakı boşluqların doldurulmasında istifadə olunur.



CCS EP Inject

1 mm-ə qədər olan çatlaqlara təzyiqlə inyeksiya edərək, az miqdarda məhlulla tikinti materiallarını bir birinə bərkitmək üçün və çat və ya məsələləri doldurmaq üçün istifadə olunan aşağı özlülüklü, xüsusi epoksid əsaslı, ikikomponentli inyeksiya məhluludur. Məhsulun tərkibində heçbir qarışıq və həlledici yoxdur. Əla mexaniki xassələrinə sahibdir bərkidiyi zaman büzülməsi olmur.

TƏTBİQ SAHƏLƏRİ

- Möhkəm olmayan inşaat maddələrinin möhkəmləndirilməsi üçün
- 1 mm-ə qədər olan çatlaqların təmirində,
- Dəmir-beton, daş və s. tikililərin möhkəm olmayan tikinti elementlərinin möhkəmləndirmə və bərpa işlərində,
- Gücləndirmə məqsədi ilə polad sarğı (şveller, lama) dəmir-beton və ya daşla arasında qalan boşluqların doldurulmasında inyeksiya qatranı olaraq istifadə olunur.
- Beton çatlarını və başqa tikinti materiallarındakı boşluqları doldurmaq üçün,
- İnşaat materiallarının az miqdarda yapışdırma məhlulu ilə möhkəmləndirilməsində və yapışdırılmasında istifadə olunur.





CCS EP Inject Wet

CCS EP Inject Wet, hörgülü və beton tikililərdə inşaat elementlərinin yapışdırılması, məsamələrin doldurması, konstruksiya çatlaqların bərpası üçün istifadə olunan, nəmi qəbul edən özəl epoksid əsaslı, aşağı özüllüklü inyeksiya məhlulu.

TƏTBİQ SAHƏLƏRİ

- Beton plitələrinin (sənaye döşəmələrinin) gücləndirilməsində,
- Nəmli beton və hörgülərdə derz dolğusunda və çatlaq bərpasında,
- İncə beton çatlaqların və ya digər tikinti materiallarında olan zədələrin, çatlaqların doldurulmasında və bərpasında,
- Yeraltı mədənlərinin gücləndirməsində, yağ və nəm sahələrdə istifadə oluna bilər.



CCS SI Inject

CCS SI Inject təmir və dolğu işlərində sürətli reaksiyaya girən, yaxşı yapışma xüsusiyyətinə və yüksək dayanıqlığa sahib, köpüklənməyən, elastik, silikat əsaslı iki komponentli inyeksiya məhluludur.

TƏTBİQ SAHƏLƏRİ

- Yol tikintisində səki plitələrinin məhlulla bərkidilməsi və altının doldurulub yüksəldilməsi;
- Yol konstruksiyalarının məhlulla doldurulması və yerinə sabitlənməsi,
- Boş süxurların və döşəmələrin sabitlənməsi və möhkəmləndirilməsi;
- Sənaye döşəmələrin, təməllərin və su kanalların beton plitələrinin alt hissələrinin gücləndirilməsində, çökmə proseslərinin qarşısını almaq məqsədi ilə;
- Kiçik ölçülü oyuqların doldurulması və bərkiməsi üçün istifadə olunur.





CCS SL

Döşəmə səthindəki pozuqluqları düzəltmək məqsədi ilə düzgün və məsaməsiz səth yaranmasını təmin edən xüsusi kimyəvi qatqılarla zəngin sement-polimer əsaslı, tək komponentli öz-özünə yayılan hamarlayıcı yer örtük məhluludur.

TƏTBİQ SAHƏLƏRİ

- Xəstəxanalarda, mağazalarda, ticarət mərkəzlərində, otellərdə, restoranlarda, tədris və inzibati binalarında;
- Quru mühitdə olan otaqların döşəməsində;
- PVC örtüyü, parket, linoleum, xalça, keramika və ya təbii daş piltələri tətbiq olmadan öncə döşəmə səthinin və səviyyəsinin düzəldilməsi üçün istifadə olunur.



CCS SL PRO

CCS SL PRO, bir dəfədə 3-30 mm kimi tətbiq oluna bilən, az büzülən və sürətli quruyan yüksək müqavimətli, öz-özünə yayılan, xüsusi polimerlə zəngin sement əsaslı, tək komponentli, hamarlayıcı yer örtüyüdür.

TƏTBİQ SAHƏLƏRİ

- **CCS SL Pro** yeni tikililərdə və mövcud binaların döşəmə bərpa işlərində, qapalı idman sahələrində, xəstəxanalarda PVC, linoleum, parket və s. örtüklərin altındakı beton döşəmələrin düzəldilməsi və səthlərindəki pozuqluqların hamarlama məqsədi ilə tətbiq olunur.
- Daxili məkanlarda, idman sahələrində
- Ofis, ticarət mərkəzi və otel döşəmələrində,
- Bütün yaşayış və ticarət sahələrində,
- Bərk parket, laminat, PVC, xalça və keramika üçün uyğundur.



CCS SL Industrial

CCS SL Industrial, tək səfərdə 4-8 mm aralığında tətbiq oluna bilən sement və akrilik kombinasiyalı, polad lif ilə gücləndirilmiş, iki komponentli, yüksək dayanıqlı və elastik sənaye döşəmə örtüyüdür.

TƏTBİQ SAHƏLƏRİ

- Daxili və xarici məkanlarda,
- Zavod və anbarlarda,
- Ticarət mərkəzlərində
- Açıq və qapalı avtodayanacqlarda,
- Benzin doldurma məntəqələrində,
- Balkon və terraslarda,
- Aşınmış və zədələnmiş bütün səthlərdə, səth düzəltmə və gücləndirmə məqsədi ilə istifadə olunur.



CCS MC LOFT BC

CCS MC Loft BC, xüsusi mikro-sement əsaslı, öz-özünə yayılan, sürətli quruyan, yüksək müqavimətli, təbii beton görünüşlü, tək komponentli, iri dənəli dekorativ divar/döşəmə örtük materialıdır. **CCS MC LOFT** sistemin alt qatıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Daxili məkanlarda, quru, mətbəx, hamam kimi yaş yerlərdə,
- Ev, ofis və mağaza döşəmələrində,
- Hər növ yaşayış və ticarət sahələrində,
- Rəngli və ya təbii beton görünüşlü divar, döşəmə və mebel tətbiqlərində istifadə olunur.





CCS MC LOFT TC

CCS MC Loft TC, xüsusi mikro-sement əsaslı, rəngli və təbii beton görünüşlü, öz-özünə yayılan, sürətli quruyan, yüksək müqavimətli, iki komponentli, incə dekorativ divar/döşəmə örtüyüdür. **CCS MC LOFT** sistemin üst qatıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Daxili məkanlarda, quru və mətbəx, hamam kimi yaş yerlərdə,
- Ev, ofis və mağaza döşəmələrində,
- Hər növ yaşayış və ticarət sahələrində,
- Rəngli və ya təbii beton görünüşlü divar, döşəmə və mebel tərtiblərində istifadə olunur.



CCS EP Primer

CCS EP Primer, tərkibində həlledici olmayan, aşağı özlülüklü epoksid əsaslı iki komponentli astar materialıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Beton, sementli və ya epoksid əsaslı qarışığın üzərinə, orta və ağır yükə məruz qalan səthlərdə epoksid və ya poliuretan örtükləri tətbiqindən öncə astar qatı olaraq,
- Epoksid mortarı, epoksid əsaslı öz-özünə yayılan hamarlayıcı qat (SL), epoksi laminat və ya epoksi/ poliuretan üst qat örtüklərdən öncə beton səthi islatmaq və ya bir yapışma körpüsünü yaratmaq məqsədi ilə beton astarı olaraq,
- Səviyyə tarazlama, təmir düzəltmə qarışığı hazırlanmasında bağlayıcı olaraq,
- 5-8 mm qalınlıq əldə edilə bilən epoksi mortarı qarışığı hazırlanmasında bağlayıcı olaraq,
- Rəngli aqreqatlarla epoksid terrazzo, qranit epoksi hazırlanmasında bağlayıcı sistemi olaraq istifadə edilir.



CCS EP Primer DPM

CCS DPM Primer nəm betona da tətbiq edilə bilən tərkibində həlledici olmayan, epoksid əsaslı, iki komponentli döşəmə örtük materialıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Beton, daş, sement və ya epoksid tərkibli örtüklərin üzərinə, orta və ağır yükə məruz qalan səthlərdə epoksid və ya poliuretan əsaslı örtüklərin tətbiqindən öncə astar təbəqəsi olaraq,
- Epoksid mortarı, epoksid əsaslı hamarlayıcı qat (Epoxy SL) kimi,
- Laminat və ya epoksid/poliuretan əsaslı örtüklərini tətbiq etmədən öncə beton səthini düzəltmək, gücləndirmək və ya adheziyasını artırma məqsədi ilə beton astarı olaraq,
- Səviyyə tarazlama, təmir, düzəltmə qarışığının hazırlanmasında bağlayıcı olaraq,
- 5-8 mm qalınlıq əldə edilə bilən epoksid mortarı qarışığının hazırlanmasında
- **CCS Terrazzo** kimi terazo sistemlərində bağlayıcı olaraq və s.




CCS EP SL

CCS EP SL, materialı pigmentli, tərkibində həlledici olmayan, iki komponentli epoksid əsaslı yüksək-göstəricili yer örtük sistemidir. **CCS® Ral** kataloquna əsasən istənilən rəngdə istehsal oluna bilər.

TƏTBİQ SAHƏLƏRİ

- Kimyəvi məhsullar istehsal edilən zavodlarda;
- Əczaçılıq fabriklərində və digər tibb müəssisələrində;
- Avtomobil zavodlarında və salonlarında;
- Təyyarə anqarları və xidmət sahələrində;
- Nəqliyyat hərəkətinin intensiv olduğu anbarlarda;
- Qida və içki sənayesində.





CCS EP SL AS

CCS EP SL AS, tərkibində həlledici olmayan, aşağı özlülüklü, nəmə davamlı, iki komponentli epoksid əsaslı anti-statik boya və hopdurucu məhsuldur. **CCS® Ral** kataloquna əsasən istənilən rəngdə istehsal oluna bilər.

TƏTBİQ SAHƏLƏRİ

VC, linoleum, xalça, parket, plitələr və s. kimi döşəmə, divar və tavan örtükləri ilə üzlənən və nəm olan beton səthlər üçün astar qatı kimi tətbiq etmək olar.



CCS EP TC Gloss

CCS EP TC Gloss, bir neçə qatlı və ya nazik örtük kimi dizayn edilmiş boya sistemlərinin son qatı kimi istifadə edilən, epoksid qatran əsaslı, yüksək həcmli, aşağı özlülüklü, iki komponentli, parlaq və rəngli döşəmə örtüyü materialıdır. **CCS® Ral** kataloquna əsasən istənilən rəngdə istehsal oluna bilər.

TƏTBİQ SAHƏLƏRİ

Epoksid, beton və ya sement əsaslı məhlulların üzərində, bütün sənaye döşəmələrində; Avtokar, yükləyici və ağır nəqliyyat vasitələrinin hərəkətinin baş verdiyi anbarlarda, anqarlarda və təmir bölmələrində; Fabrik və sexlərdə, eyni zamanda istehsal və anbar sahələrində tətbiq olunan bir neçə qatlı döşəmə örtük sistemlərində; Mexaniki aşınma və kimyəvi dayanıqlılıq artırmaq və gigiyenik mühit əldə etmək üçün parlaq divar örtüyü olaraq; Orta və ağır yüklərə məruz qalan döşəmələrdə aşınmaya qarşı dayanıqlılıq əldə etmək üçün döşəmə örtük sistemlərinin parlaq son qat boya kimi istifadə olunur.



CCS EP TC Orange

Portağal qabığı görünüşlü tək qatlı, incə və ya çox qatlı qalın döşəmə örtüyü sistemləri üçün dizayn edilən aşağı özlülüklü, epoksid əsaslı, iki komponentli, son qat rəngli döşəmə örtük materialıdır. **CCS® Ral** kataloquna əsasən istənilən rəngdə istehsal oluna bilər.

TƏTBİQ SAHƏLƏRİ

- Forklift, yükləyici və ağır nəqliyyat vasitələrinin hərəkət etdiyi anbar, hangar, avtopark, və ya təmir işləri görülən servis mərkəzlərində istifadə olunan çox qatlı döşəmə örtük sistemlərində,
- Orta və ağır yüklərə məruz qalan bütün növ sənaye döşəmələrdə, beton, sement və ya epoksid əsaslı örtüklərin üzərinə,
- Sürüşməzlik, mexaniki dayanıqlılıq və aşınma müqaviməti olan dekorativ örtük sistemlərində son qat olaraq istifadə olunur.



CCS EP Coat (Matt/Gloss)

CCS EP Coat, tətbiqi bir neçə qatlı və ya nazik örtük kimi dizayn edilmiş boya sistemlərinin son qatı kimi istifadə edilən, həlledicisiz, epoksid qatran əsaslı, iki komponentli, parlaq və rəngli döşəmə örtüyü materialıdır. **CCS® Ral** kataloquna əsasən istənilən rəngdə istehsal oluna bilər.

TƏTBİQ SAHƏLƏRİ

Beton, sement və ya epoksid məhlulların üzərində, bütün sənaye döşəmələrində; forklift, yükləyici və ağır nəqliyyat vasitələrinin hərəkətləri olduğu anbarlarda, anqarlarda və təmir sexlərində; fabrik və zavodlarda tətbiq olunan bir neçə qatlı döşəmə örtük sistemlərində; sənaye mətbəxləri, qida müəssisələri və xəstəxanalar kimi gigiyenanın vacib olduğu yerlərdə divar boyası kimi; Orta və ağır yüklərə məruz qalan döşəmələrdə aşınmaya qarşı dayanıqlılıq əldə etmək üçün döşəmə örtük sistemlərinin son qat boyası kimi istifadə olunur.





CCS EP Universal

CCS EP Universal sement əsaslı məhlulun, beton döşəmənin və eyni zamanda metalın üzərinə eyni boyanın tətbiqi tələb olunan ev, ticarət və sənaye obyektlərin döşəmələri üçün dizayn edilmiş universal, iki komponentli yüksək müqavimətli epoksid əsaslı örtükdür. **CCS® Ral** kataloquna əsasən istənilən rəngdə istehsal oluna bilər.

TƏTBİQ SAHƏLƏRİ

- Sənaye və mülki beton və metal örtüklərin boyanmasında,
- Epoksid əsaslı döşəmə örtüklərin üzərinə incə və möhkəm boya tələb olunduğu yerlərdə
- Kimyəvi və mexaniki təsirlərdən betonu qorumaq məqsədi ilə istifadə olunur.




CCS EP 3D

CCS EP 3D, dərsiz 3D döşəmə örtükləri və mebel istehsalatında istifadə olunan, öz-özünə hamarlanan, səthi saraltmayan, tərkibində saf epoksid qətranı miqdarı yüksək olan şəffaf, iki komponentli, doldurucu epoksid qarışığıdır. 5mm-dən qalın tətbiqlərdə hava boşluqların və köpüklərin əmələ gəlməsinin qarşısını almaq məqsədi ilə xüsusi hava-qovucu əlavəsi qatılmalıdır. (Bu hava-qovucu qatqını **CCS®**-in rəsmi dillərindən və təmsilçiliklərindən sifarişlə əldə edə bilərsiniz.)

TƏTBİQ SAHƏLƏRİ

- Dekorativ daşlar, müxtəlif qrafikalar, 3D təsvirlər və s. döşəmə örtüyünü aşınmaya qarşı müqavimətini artırmaq üçün,
- **CCS® Terrazzo** kimi mozaik beton döşəmələrin üst təbəqəsində nəm daş görünümünü yaratmaq üçün,
- Yüksək mexaniki və kimyəvi yükə məruz qalan döşəmələrin görünüşünü dəyişmədən qorunması üçün,
- Beton, sərt metal və taxta konstruksiyaların üzərində aşınmaya davamlı qalın örtük əldə etmək üçün,
- Masaların üstü kimi üfqi mebel səthlərinin üzərinə, fosilli və ya şüşə kimi qalın 3D tətbiqlərində,
- Ticarət və sənaye müəssisələrində, anbarlarda, ofis və yaşayış binalarında, qida və əczaçılıq sənayesində, tibb müəssisələrində aşınmaya davamlı qoruyucu və dekorativ örtük kimi.



CCS PU Primer 1k

CCS PU Primer 1k, poliuretan əsaslı izolyasiya və döşəmə örtük sistemlərin altına astar kimi istifadə olunan, havanın nəm ilə bərkiyən, tək komponentli, poliuretan qətran əsaslı, aşağı özlülüklü, elastik hopdurucu astardır.

TƏTBİQ SAHƏLƏRİ

- Beton, yüngül beton, sement məhlulları, orta və ağır yüklərə məruz qalan döşəmələrə poliuretan əsaslı üzlüklərin tətbiqindən əvvəl hopdurucu astar kimi,
- Betonda parket tətbiqlərində parket yapışdırıcısından əvvəl hopdurucu astarı kimi,
- Poliuretan mortar, poliuretan əsaslı izolyasiya və ya örtüklərdən əvvəl beton səthini nəmləndirmək və möhkəmləndirmək üçün beton hopdurma astarı kimi,
- Gildən və ya məsələli betondan hazırlanmış döşəmə örtüklərində möhkəmləndirici kimi istifadə olunur.



CCS PU Primer 2k

CCS PU Primer 2K, poliuretan əsaslı hidroizolyasiya və döşəmə örtük sistemlərində istifadə olunan 2 komponentli poliuretan əsaslı həlledicili (solventli), aşağı özlülüklü, şəffaf emprenye döşəmə astarıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Beton, sementli və ya epoksi məhlulların üzərinə, orta və ağır yükə məruz qalan döşəmələrdə poliuretan üst örtüklərinin tətbiq edilməsindən əvvəl astar təbəqəsi olaraq,
- Beton üzəri parket tətbiqlərində parket yapışdırıcısından əvvəl astar olaraq,
- Poliuretan mortar, poliuretan üst qat örtüklərdən əvvəl beton səthi ıslatmaq və yaxşı bir yapışma körpüsü yaratmaq məqsədi ilə beton astar olaraq.





CCS PU SL

CCS PU SL kimyəvi təmizləyici maddələrinə və aşınmaya davamlı olan, dərsiz, gigiyenik, su keçirməyən döşəmə örtüklərin tətbiqi üçün dizayn edilmiş, 2 komponentli poliuretan əsaslı öz-özünə yayılan poliuretan əsaslı döşəmə örtüyüdür.

TƏTBİQ SAHƏLƏRİ

- Orta ölçüdə kimyəvi və mexaniki müqavimət tələb olunan iş yerlərində, təmir sexlərində, zavodlarda və avtoparklarda, anbarlarda, qarajlarda;
- Gigiyenik şəraitin vacib olduğu xəstəxana, poliklinika, sənaye mətbəxlərində, toyuq istehsal fermaları və ət kəsimxanalarında;
- Soyuducu anbarlarda;
- Qida emalı sahələrində və anbarlarında;
- Yüngül sənaye istehsal sahələrində;
- PU əsaslı döşəmə örtüklərin düzəltmə işlərində.



CCS PU Crete (SL|MF|HF)

CCS PU Crete, tərkibində həlledici olmayan, aqressiv kimyəvi maddələrə və mexaniki aşınmaya qarşı yüksək dayanıqlı, öz-özünə yayılan, xüsusi poliuretan-sement tərkibli, 4 komponentli, gigiyenik döşəmə örtük materialıdır.

CCS PU Crete SL – xəstəxanalarda, cərrahi otaqlarında, tibbi ləvazimat və dərman anbarlarında, qida anbarlarında və s. anti-bakterial mühitin tələb olunduğu yerlərdə 2mm kimi tətbiq olunan öz-özünə yayılan gigiyenik döşəmə örtük sistemidir.

CCS PU Crete MF – qida və ağır sənayedə, qaynar su və buxar ilə yuyulan döşəmələrdə, temperaturu -5°C kimi düşən soyuducu kameralarında, 4- 6mm kimi tətbiq olunan öz-özünə yayılan, bir çox qələvi və turşulara davamlı anti-bakterial hamar döşəmə örtük sistemidir.

CCS PU Crete HF – qida və ağır sənayedə, qaynar su və buxar ilə yuyulan döşəmələrdə, temperaturu -45°C kimi düşən "şoklama" özel soyuducu kameralarında, 9 mm kimi tətbiq olunan öz-özünə yayılan, üstü sürüşməz anti-bakterial döşəmə örtük sistemidir.



CCS PU Sealer AS

CCS PU Sealer AS, nəmə, suya, günəşin (UV) ultra bənövşəyi şüaları kimi atmosferin təsirlərinə dayanıqlı, kimyəvi və fiziki müqavimətə sahib hidroizolyasiya və dekorativ məqsədlə istifadə olunan döşəmə örtük sistemlərinin "maye şüşə" effektiv şəffaf son qatı kimi istifadə olunan iki komponentli poliuretan əsaslı örtükdür.

TƏTBİQ SAHƏLƏRİ

- Şüşə, şüşəli hörgü bloklarında, mozaika, kafel və metlaxda, döşəmə piltələrində;
- Kafel, keramika, keramoqranit, mərmər, qranit və oniks kimi təbii və süni daş, çini səthlərdə;
- Balkon, terras, hamam, mətbəx, daşla örtülmüş interyer və eksteryer örtüklərində;
- Travertin, aqlay daşı, preslənmiş kərpiclərdə;
- PVC, alüminium, sinklənmiş metal, taxta, polikarbonat lövhələrdə;
- Keramika, şüşə mozaika ilə örtülmüş hovuzlarda.



CCS PU Binder

Tərkibində həlledici olmayan, havadakı nəm ilə polimerləşən (bərkiyən), modifikasiya olunmuş difenilmetan diizosiyanat (MDI) əsaslı tək komponentli, poliuretan bağlayıcıdır. Tökmə tətbiqlərində istifadə olunan təkrar emal edilmiş kauçuk, SBR qranulları və EPDM qranullarını yapışdırmaq üçün istifadə olunur.

TƏTBİQ SAHƏLƏRİ

- Sənaye tipli EPDM, PU və kauçuk kimi rezin örtüklərində,
- Qaçış zolaqların, idman və uşaq meydançaların tökmə tipli rezin döşəmələrində,
- Rezin piltələrin hazırlanmasında,
- Kauçuk, EPDM və PU əsaslı səs izolyasiya qatın tətbiqində,
- Döşəmə səviyyəsinin yüksəldilməsi üçün bağlayıcı və yapışdırıcı qat kimi istifadə oluna bilər.





CCS PU 3075 SL

CCS PU 3075 SL, poliuretan əsaslı, iki komponentli, solventsiz, öz-özünə yayılan çox qatlı və ya incə qatlı sərt döşəmə örtüyü kimi də istifadə edilə bilən rəngli sənaye tipli döşəmə örtüyü materialıdır. **CCS® Ral** kataloquna əsasən istənilən rəngdə istehsal oluna bilər.

TƏTBİQ SAHƏLƏRİ

- Orta miqyasda kimyəvi və mexaniki müqavimət tələb olunan iş yerlərində, təmir sexlərində, zavodlarda və avtoparklarda, anbarlarda, qarajlarda;
- Gigiyenik şəraitin vacib olduğu xəstəxana, poliklinika, sənaye mətbəxlərində, toyuq istehsal fermaları və ət kəsimxanalarında;
- Soyuducu anbarlarda;
- Qida emalı sahələrində və anbarlarında;
- Yüngül sənaye istehsal sahələrində istifadə olunur.



CCS PU TC UV

CCS PU TC, avtopark damlarında, terraslarda, parklarda və s. üstü açıq sahələrdə, təbii daşlı və ya çipsli dekorativ örtüklərin, betondan və təbii daşdan hazırlanan məhsulların üzərinə tətbiq olunan günəşin UB (UV) Ultra Bənövşəli şüalarına dayanıqlı, alifatik poliuretan əsaslı, mat görünüşlü aşağı özlülüklü, yüksək həcmli, iki komponentli döşəmə örtüyü materialıdır. **CCS® Ral** kataloquna əsasən istənilən rəngdə və ya şəffaf istehsal oluna bilər.

TƏTBİQ SAHƏLƏRİ

Epoksid, beton və ya sement əsaslı məhlulların üzərinə, bütün sənaye döşəmələrində; Dekorativ döşəmə örtüklərində qoruyucu son qatı kimi; Avtokar, yük-ləyici və ağır nəqliyyat vasitələrinin hərəkətinin baş verdiyi anbarlarda, anqarlarda və təmirxanalarda; Fabrik və sexlərin üstü açıq sahələrində tətbiq olunan çox qatlı döşəmə örtük sistemlərində; Çöl ərazilər üçün izolyasiya məhsullarının üzərində; Orta və ağır yüklərə məruz qalan döşəmələr üçün nəzərdə tutulmuş döşəmə örtük sistemlərinin aşınmaya və günəşin UB (UV)-yə davamlı son qat boyası kimi istifadə olunur.



CCS PU TC WB

CCS PU TC WB, bütün növ səthlərə möhkəm yapışaraq yüksək elastik təbəqə əmələ gətirən, günəşin UB (UV) şüalarına dayanıqlı, tək komponentli, poliuretan əsaslı maye materialdır. Materialın tərkibində istiliyə qarşı mükəmməl dayanıqlılıq qazandıran saf elastomer, hidrofob poliuretan qatranı var. Sərfəli və sadə həllər təşkil edir, tətbiqi asandır.

TƏTBİQ SAHƏLƏRİ

Alçıpan, betopan kimi gips və sement əsaslı panellərində; Damlarda və hamamlarda; Asfalt membranlarında; Metal və ya lifli sement-dən hazırlanmış yüngül damlarda; Avtoparkların ən üst mərtəbəsindəki/damdakı hidroizolyasiya sistemində, əsas hidroizolyasiya qatı/membranı kimi; Stadion tribunalarında; Uyğun astarla kafel və metlaxın üzərində də istifadə oluna bilər.



CCS AC Flex CS

CCS AC Flex CS, beton və ya asfalt döşəmələrin üzərinə tətbiq olunacaq tennis kortu, uşaq meydançası, yol boyları kimi üst qatların yapışmasını artırmaq məqsədi ilə məsamələri bağlamaq və düz səth əldə etmək üçün istifadə olunan məsamə doldurucu materialdır.

TƏTBİQ SAHƏLƏRİ

- Beton və ya asfalt döşəmələrində məsamələri doldurmaq üçün;
- Kortların və ya süni otların döşəməyə yapışmasını yaxşılaşdırmaq məqsədi ilə məsamə doldurucu astar qatı kimi istifadə olunur.





CCS AC Flex RC

CCS AC Flex RC, xüsusi qranulimetrik kauçuk və 100% yüksək performanslı lateks bağlayıcıdan ibarət piqmentsiz idman sahəsi üçün alt qatı düzəltmə materialıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Voleybol, basketbol, tennis kortlarında;
- Üstü açıq və qapalı uşaq meydançalarında;
- Kortların səth düzəlişlərində istifadə olunur.



CCS AC Flex TC 50

CCS AC Flex TC 50, xüsusi qranulimetrik kvars dolğulu 100% akrilik lateks bağlayıcı, rəngli, günəşin UB şüalarına davamlı, elastik bir örtükdür.

TƏTBİQ SAHƏLƏRİ

- İdman sahələrinin, asfalt örtüyün üstünün rəngini dəyişmək üçün;
- Uşaq oyun meydançaların rənglənməsi üçün istifadə olunur.



CCS AC-PU TOP Coat UV

CCS AC-PU TC UV - günəşin (UV) ultra-bənövşəyi şüalarına qarşı yüksək davamlılığa sahib, poliuretan - akrilik əsaslı, iki komponentli, istifadəyə hazır, qoruyucu son qat boyadır.

TƏTBİQ SAHƏLƏRİ

- Hər cür metal və beton səthlərdə qoruyucu olaraq;
- Üzmə və dekorativ hovuzlarda;
- Təbii daş piltələrin və mozaikalı yer örtüklərin boyanmasında;
- Fasad və parapetlərin boyanması və ya cilalanmasında;
- Epoksid döşəmə örtük sistemlərində, son/üst qat olaraq;
- Xüsusilə çöl məkanlarda UB- ultrabənövşəyi şüalara dayanıqlıq tələb olunan yerlərdə istifadə olunur.



CCS Nanoseal

CCS Nanoseal, həll olunmuş reaktiv silikat əsaslı maye "zəmin sərtləşdiricisi", "curing" və beton səthin gücləndiricisidir.

TƏTBİQ SAHƏLƏRİ

- Daxili və xarici məkanlarda;
- Təzə və köhnə beton səthlərdə;
- Yol və hava limanı betonlarında;
- Tozlanmayan beton səthi tətbiqlərində istifadə edilir.
- Betonun hidrotasiyasında "curing" (brezent) rolunu oynayır.





CCS Blockseal

CCS Blockseal, beton, mərmər, qranit kimi təbii daşların və təbii daşlardan hazırlanmış döşəmə örtüklərin aşınmaya qarşı və görünüşünü canlandırmaq məqsədi ilə tətbiq olunan günəşin UB (UV) ultrabənövşəyi şüalarına davamlı şəffaf, saralmayan yüksək müqavimətli, tək komponentli, MMA (MetilMetAkrilat) tərkibli döşəmə örtüyü materialıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Betonların, şapların, və terrazo örtüklərin qorunmasında;
- Təbii daş və süni daşların qorunmasında və görünüşün yeniləməsində;
- Terrakota döşəmələrin qorunmasında;
- Üzməli su hovuzların ətrafında su keçirimsizliyini və sürüşməliyini təmin etmək üçün;
- Solmuş, süni və təbii daşların və plitələrin görüntüsünü canlandırmaq üçün istifadə olunur.



CCS AC Sealer

Hər növ beton, süni və təbii daş səthlərin qorunması, möhkəmləndirməsi və cilalanması üçün akril və həlledici tərkibli şəffaf divar və döşəmə örtüyüdür.

TƏTBİQ SAHƏLƏRİ

- İstifadəyə hazırdır, fırça və ya diyircək ilə asanlıqla tətbiq oluna bilər.
- Tərkibindəki qatqılar sayəsində beton və təbii daş səthlərini möhkəmləndirir və parlaqlıq verərək uzun müddətli canlandırır.
- Zamanla meydana gələn karbonlaşmanın qarşısını alır.
- Təbii və süni daş, beton, kərpic, betopan və s. betondan məhsulların üzərinə həm qoruyucu həm də parladıcı qat kimi tətbiq oluna bilər.
- Günəşin Ultra Bənövşəyi (UV) şüalarına davamlıdır.



CCS Alcyd Varnish (Gloss|Silk|Matt)

CCS Alcyd Varnish, alkid qatranı əsaslı, nano texnologiya ilə istehsal olunan yüksək dayanıqlı, parlaq sətin və mat ciladır. Mükəmməl nəticə göstərir və günəşin UB-Ultra Bənövşəyi şüalarına davamlı, döşəmə dolğusudur. Zəhərli (toksik) təsiri yoxdur.

TƏTBİQ SAHƏLƏRİ

- Piyada hərəkətinin sıx olduğu iç və çöl məkanlardakı döşəmələr üçün;
- Günəşin altında qalan taxta və taxta məhsullarında istifadə üçün nəzərdə tutulub.



CCS PU Varnish 1k (Gloss|Silk|Matt)

CCS PU Varnish 1K, daxili məkanlar üçün nəzərdə tutulan, tərkibində su olan, poliuretan-alkid əsaslı, tək komponentli, parlaq, sətin və ya mat ciladır. Mükəmməl nəticə göstərir və parketin bütün qüsurlarını gizlədir, təbii rəngini isə dəyişmir. Tərkibində insan sağlığına zəhərli (toksik) maddələri yoxdur.

TƏTBİQ SAHƏLƏRİ

- Piyada hərəkətinin olduğu yerlərdə parket və taxta panellərin üzərinə qoruyucu cila qatı kimi;
- Ev, ofis və taxta tərkibli örtüklərlə örtülü idman zallarında istifadə edilir.





CCS PU Varnish 2k (Gloss|Silk|Matt)

CCS PU Varnish 2K, daxili və xarici məkanlar üçün tərkibində su olan, alifatik poliuretan qatranı əsaslı, nano texnologiya ilə istehsal olunan yüksək dayanıqlı, iki komponentli, parlaq, sətin və ya mat ciladır. Mükəmməl nəticə göstərir və parketin bütün qüsurlarını gizlədir, təbii rəngini isə dəyişmir. Tərkibində insan sağlığına zərərli (toksik) maddələri yoxdur.

TƏTBİQ SAHƏLƏRİ

Piyada hərəkətinin sıx olduğu iç və çöl məkanlar üçün nəzərdə tutulmuşdur.



CCS PU-AC Aqua 1k (Gloss|Silk|Matt)

CCS PU-AC Aqua 1k, cila tətbiqindən sonra taxtada və ya parketdə hər-hansı bir rəng və ya ton dəyişikliyin olmamağı tələb olunduğu tətbiqlərdə istifadəyə uyğun, tərkibində insan sağlığına zərərli maddələr olmayan su əsaslı poliuretan-akril əsaslı tək komponentli (parlaq/satin/mat) parket və taxta cilasıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Natural taxta görünüşü istəniləndiyi zaman;
- Qapalı məkanda qoxu və ya insan sağlığına zərərli maddələrin olmaması tələb olunduğu tətbiqlərdə istifadə olunur.



CCS AC Aqua 2k (Gloss|Silk|Matt)

CCS AC Aqua 2k, daxil və xarici məkanlarda piyadaların sıx olduğu yerlərdə taxta və parket döşəmələrin rəngini dəyişmədən cilayaraq qorunması və səthin gücləndirilməsi tələb olunduğu tətbiqlərdə istifadə olunan tərkibində insan sağlığına zərərli maddələr olmayan su əsaslı akril tərkibli iki komponentli (parlaq/satin/mat) parket və taxta cilasıdır.

TƏTBİQ SAHƏLƏRİ

- Təbii görünüş istəniləndiyi zaman;
- İnsan sağlığına zərərli maddələrin olmaması tələb olunduğu tətbiqlərdə;
- Piyada hərəkətinin sıx olduğu iç və çöl məkanlar üçün;
- Bütün taxta elementlərin cilalanması üçün uyğundur.



CCS CE Varnish

CCS CE Varnish, nitrosellüloza əsaslı, tək komponentli dolğu cilasıdır.

TƏTBİQ SAHƏLƏRİ

CCS CE Varnish, bütün növ parketlərin üzərinə dolğu kimi tətbiq olunur.





CCS CE Tinner

CCS CE Tinner, incəldici kimi istifadə edildiyi zaman boya və cilada matlaşma yaratmayan, yüksək incəltmə xüsusiyyətinə sahib, sellülozik əsaslı boya və cila incəldici məhluldur.

TƏTBİQ SAHƏLƏRİ

- Sellülozik boya və cila tətbiqində incəldici (tiner) olaraq;
- Poliuretan və epoksid əsaslı məhlul qalıqlarının alətlərdən təmizlənməsi üçün istifadə olunur.



"Bilgeh Beach Hotel"-in basketbol və tennis kortlarında **CCS döşəmə örtük sistemləri** tətbiq olunub.



CCS Drainage Board

CCS Drainage Board, izolyasiya qorunması və ya drenaj məqsədi ilə (HDPE) yüksək sıxlıqlı polietilendən və polipropilendən hazırlanan membrandır.

TƏTBİQ SAHƏLƏRİ

- Əkinlər və qazonların altına qruntdakı artıq suların drenajı məqsədi ilə;
- Şaquli səthlərdəki hidroizolyasiya membranını, torpaqlama sırasında zərbələrə, aşınmaya və əyilmə kimi zərərlərdən qoruyur;
- Mövcud olan su izolyasiya örtüyünün üzərinə tətbiq edilərək müdafiə və ventilyasiya qatı kimi;
- Şaquli torpaq səthin sabitlənməsi üçün;
- Yeraltı suların drenajı, torpağın sabitlənməsi və yaşıl dam tətbiqlərində istifadə olunur.



CCS PP Geogrid

CCS PP Geogrid, torpaqın möhkəmləndirməsi və yükdaşıma qabiliyyətinin artırılması məqsədilə istifadə olunan, yüksək dartılmaya dayanıqlığa sahib, polipropilen əsaslı geosintetik materialdır.

TƏTBİQ SAHƏLƏRİ

- Yolların sabitləşdirici alt hazırlıq işlərində və torpaq çökmələrin qarşısını almaq məqsədi ilə;
- Dəmir yollarında və hava limanlarında torpaq möhkəmləndirilməsi məqsədilə;
- Sənaye sahələri, anbarlar və ağır yükə məruz qalan sahələr üçün torpaq dayanıqlılığını artırmaq məqsədilə;
- Yamacların möhkəmləndirilməsində istifadə olunur.



CCS GF Geogrid

CCS GF Geogrid – beton və asfalt yollarını gücləndirilmək, torpağın yükdaşıma qabiliyyətini artırmaq və çökmələrin qarşısını almaq məqsədi ilə istifadə olunan, asfaltın istiliyinə davamlı və yüksək dartılma müqavimətinə sahib, 100% şüşəlifli iplik əsaslı polimer örtüklü geosintetik materialdır.

TƏTBİQ SAHƏLƏRİ

- Ağır yük daşıyan nəqliyyat vasitələrin keçdiyi yolların və magistral örtüklərin gücləndirməsi və çökmənin qarşısını almaq məqsədi ilə,
- Yüksək tonnajlı qatarların keçdiyi dəmir yollarında və hava limanlarında eniş zolaqların altındakı torpağın möhkəmləndirilməsində,
- İstinad divarları və yamacların möhkəmləndirilməsində,
- Asfalt yol örtüklərinin gücləndirilməsində,
- Sənaye sahələri, anbarlar və ağır yükə məruz qalan sahələr üçün torpaq dayanıqlılığını artırmaq məqsədilə istifadə olunur.



CCS LDPE Membrane

CCS LDPE Membrane, nəmə və suya davamlı membran və ya buxar maneəsi kimi istifadə edilən aşağı sıxlıqlı polietilen (LDPE) membrandır. Betonu bitki köklərinə qarşı qorumaq üçün və su buxarı izolyasiyası kimi nəzərdə tutulan, aşağı sıxlıqlı polietilen (LDPE) əsaslı membrandır.

TƏTBİQ SAHƏLƏRİ

- İki beton piltənin arasında buxar izolyasiya kimi,
- Beton altına betonun suyunu qoruyucu qat kimi
- Göl və bəndlərin astarlanması/üzünməsi üçün,
- "Yaşıl dam" sistemlərində bitki köklərinin verə biləcəyi zərərdən qorunması üçün,
- İzolyasiya membranının qorunması üçün istifadə edilir.





CCS Geocell

CCS Geocell, düz və yamac kimi maili yerlərdə torpağın sabitliyini artırmaq, torpaq sürüşməsinin və eroziyanın qarşısını almaq, torpağın yükdaşımaya qabiliyyətini gücləndirmək məqsədilə istifadə olunan, (HDPE) yüksək sıxlıqlı polietilendən hazırlanmış geosintetik materialdır. Hüceyrəvi strukturu sayəsində torpaq, qazon, çınqıl və ya beton kimi doldurucu materialları yerində saxlayaraq, səth sabitliyini təmin edir. Hüceyrə divarların drenajlı/dəlikli və drenajsız olaraq iki tipdə istehsal olunur.

İSTİFADƏ SAHƏLƏRİ

- Yolların və dəmir yollarının əsas qatının möhkəmləndirilməsi üçün;
- Yamacların və torpaq səthlərinin eroziyadan, sürüşmədən qorunması məqsədilə;
- Kanal və bəndlərin sahil xəttlərinin sabitləşdirilməsi üçün;
- Yaşıl dam sistemlərində və parkların gəzmə yollarında istifadə olunur.



CCS Geomat

CCS Geomat eroziyaya qarşı mübarizə və torpaq sabitliyinin təmin edilməsi üçün istifadə olunan geosintetik materialdır. Bitki örtüyünün inkişafını, drenajı və uzunmüddətli eroziyaya nəzarəti təmin edir.

İSTİFADƏ SAHƏLƏRİ

- Əyimli sahələrdə və yamaclarda torpaq eroziyasının qarşısının alınması üçün,
- Yol kənarlarında və dəmir yolu ətrafında torpaq sabitliyinin və drenajın təmin edilməsi məqsədilə,
- Suvarma kanalları və drenaj sistemlərində,
- Su anbarları və bəndlərdə,
- Tikinti sahələrində müvəqqəti və ya daimi eroziya nəzarəti üçün istifadə olunur.



CCS PE Geotextile(150/200/250/300/500/1000)

CCS PE Geotextile torpaq işlərində, yaşıl dam sistemlərində drenaj, filtrasiya, sürmə tipli izolyasiya sistemlərində gücləndirici ara qat və qoruma kimi müxtəlif məqsədlər üçün istifadə olunan PoliEster əsaslı geotekstil keçədir.

TƏTBİQ SAHƏLƏRİ

- Landşaft işlərində drenaj və qoruma qatı kimi
- Su anbarların filtrasiyası və bölünməsi üçün;
- Hovuz membranların, laynərlərin altına qoruma qatı kimi;
- Bəndlərdə və sahil kənarı tikililərdə eroziya kontrolu üçün;
- Su axarlarında torpaq sabitlənməsi və ayrılması üçün;
- Kanalizasiya borularının və drenaj sistemlərinin su filtrasiyası üçün
- Dərin bünövrələrdə, tunel və körpülərdə filtrasiya və qoruma kimi;
- Dam üstü bağlarda və yaşıl dam sistemlərində;
- Tərs hidroizolyasiya sistemlərində hidroizolyasiyanın qoruma qatı kimi.



CCS PP Geotextile(70/100/150/200/250/300/500)


CCS PP Geotextile torpaq çökmələrinə qarşı zəmin bərkitmə işlərində, yaşıl dam sistemlərində drenaj, filtrasiya, kök döndürücü kimi eroziyadan qoruma, sürmə tipli izolyasiya sistemlərində gücləndirici ara qat kimi müxtəlif məqsədlər üçün istifadə olunan PoliPropilen əsaslı geotekstil keçədir.

TƏTBİQ SAHƏLƏRİ


- Landşaft işlərində kök döndürücü, drenaj və qoruma qatı kimi
- Su anbarların filtrasiyası və bölünməsi üçün;
- Yol tikintisi və təmirində çökmələrə qarşı və zəmin gücləndirmə işlərində
- Tikilən binaların altında torpağın sabitlənməsi üçün;
- Hava limanının uçuş-enmə zolaqları və dəmir yol tikintilərində ayırma və sabitləmə işləri üçün;
- Bəndlərdə və sahil kənarı tikililərdə eroziya kontrolu üçün;
- Su axarlarında torpaq sabitlənməsi və ayrılması üçün;
- Kanalizasiya borularının və drenaj sistemlərinin su filtrasiyası üçün
- Dərin bünövrələrdə, tunel və körpülərdə filtrasiya və qoruma kimi;



CCS Metal Joint Profile-Z



CCS Metal Joint Profile - I&L




CCS Metal Joint Profile - M



CCS Metal Fixing Profile -I



CCS Metal Fixing Profile -L



CCS Metal Fixing Profile -J



CCS Fixing Pins



CCS Fiberglass Mesh 50/70/110/145/160 gr/m²

100% şüşəlifli suvaq gücləndirmə və izolyasiya torları



ÖLÇÜ VAHİDLƏRİ

AĞIRLIQ ÖLÇÜLƏRİ

	qr	kq	k	t	ons	ib	b.t
1 qram	1	10^{-3}	10^{-5}	10^{-6}	3.527×10^{-2}	2.205×10^{-3}	0.984×10^{-6}
1 kiloqram	1000	1	10^{-2}	10^{-3}	35,27	2,205	0.984×10^{-3}
1 kental	10^5	100	1	0,1	3527	220,5	9.840×10^{-2}
1 ton	10^6	1000	10	1	3.527×10^4	2205	0,984
1 ons	28,35	2.835×10^{-2}	2.835×10^{-4}	2.835×10^{-6}	1	6.250×10^{-2}	2.790×10^{-5}
1 libre	453,6	0,453	0.453×10^{-2}	0.453×10^{-3}	16	1	4.464×10^{-4}
1 böyük ton	1.016×10^6	1016	10,16	1,1016	3.584×10^4	2240	1

HƏCM ÖLÇÜLƏRİ

	sm ³	m ³	lt	in ³	ft ³	s.ons	gal
1 kubsantimetr	1	10^{-6}	10^{-3}	6.102×10^{-2}	3.531×10^{-5}	3.382×10^{-2}	2.641×10^{-4}
1 kubmetr	10^6	1	1000	6.102×10^4	35,51	3.382×10^4	264,1
1 litr	1000	10^{-3}	1	61,02	3.531×10^{-2}	33,82	0,264
1 inch kub	16,39	1.639×10^{-5}	1.639×10^{-2}	1	5.787×10^{-4}	0,554	4.329×10^{-8}
1 fut kub	2.832×10^4	2.832×10^{-2}	28,32	1728	1	9.573×10^2	7,481
1 sıvı ons	29,57	2.957×10^{-5}	2.957×10^{-2}	1,805	1.045×10^{-3}	1	7.813×10^{-3}
1 galon	3.786×10^3	3.786×10^{-3}	3,786	231	0,133	128	1

UZUNLUQ ÖLÇÜLƏRİ

	sm	m	km	in	ft	yd	mil
1 santimetr	1	10^{-2}	10^{-5}	0,393	3.281×10^{-2}	1.094×10^{-2}	6.214×10^{-6}
1 metr	100	1	10^{-3}	39,37	3,281	1,094	6.214×10^{-4}
1 kilometr	10^5	1000	1	3.937×10^4	3281	1,094	0,621
1 inch	2 540	2.540×10^{-2}	2.540×10^{-5}	1	8.333×10^{-2}	2.778×10^{-2}	1.578×10^{-5}
1 fut	30,48	0,304	3.048×10^{-4}	12	1	0,333	1.894×10^{-4}
1 yard	91,44	0,914	9.144×10^{-4}	36	3	1	5.682×10^{-4}
1 mil	1.609×10^5	1609	1,609	6.336×10^4	5280	1760	1

SAHƏ ÖLÇÜLƏRİ

	sm ²	m ²	ha	km ²	in ²	ft ²	mil ²
1 kvadratsantimetr	1	10^{-4}	10^{-8}	10^{-10}	0,155	1.076×10^{-3}	0.386×10^{-10}
1 kvadratmetr	10^4	1	10^{-4}	10^{-6}	1550	10,76	0.386×10^{-6}
1 hektar	10^8	10^4	1	10^{-2}	1.550×10^7	1.076×10^5	0.368×10^{-2}
1 kvadratkilometr	10^{10}	10^8	100	1	1.550×10^9	1.076×10^7	0,386
1 inch kvadrat	6,452	6.452×10^{-4}	6.452×10^{-8}	6.452×10^{-10}	1	6.944×10^{-3}	0.249×10^{-9}
1 fut kvadrat	929,0	9.290×10^{-2}	9.290×10^{-6}	9.290×10^{-8}	144	1	0.359×10^{-7}
1 mil kvadrat	2.589×10^{10}	2.589×10^6	2.589×10^2	2,589	4.014×10^9	2.788×10^7	1

TƏZYİQ ÖLÇÜLƏRİ

	atm	at	psi	torr	bar
1 standart (atm) (0°C də 760 mm civə)	1	1,0332	14,7	760	1,0133
1 metr atmosfer (at) (kq /sm ²)	0,9678	1	14,2	735,56	0,9807
1 libre/metr ² (pal)	0,068	0,07	1	-	-
1 torr (0°C də 1 mm civə)	1.32×10^{-3}	1.36×10^{-3}	-	1	1.33×10^{-3}
1 bar	0,9869	1,0197	-	750,06	1


MATERIAL SIXLIQLARI

Materialın Cinsi	Sıxlıq kq/dm ³	Materialın Cinsi	Sıxlıq kq/dm ³	Materialın Cinsi	Sıxlıq kq/dm ³
Gips	1.25-1,60	Əhəng(sönməmiş)	1 000	Nikel	8 800
Spirt	0,790	Karbon	3 510	Düyü(tökmə)	8.4-8.7
Alüminium plaka	2,699	Kağız	0.7-0.11	Düyü(işlənmiş)	8.5-8.6
Alüminium işlənmiş	2 700	Kauçuk	0,95	Farfor	2.2-2.5
Qızıl	19,28	Qətran	1 200	Kalium	0,86
Arsen	5 720	Qalay	7 290	Platin	21,4
Asbest	2.4-2.5	Kalsium	1 550	Parafin	0,87-0,910
Antrasit(kömür)	1 555	Qazıntı(yum.torpağ)	1 600	Neft	0,800
Antimuan	6 700	Qazıntı(sərt.torpağ)	1 800	Radium	5 000
Asfalt	1,0-1.4	Qazıntı(yum.şübhəli)	2 000	Qətran yağı	0,960
Alov kərpici	1.8-2.2	Qazıntı(sərt.şübhəli)	2 200	Silisiyum	2 340
Barium	3 600	Qazıntı(yum.qaya)	2 400	Suvaq	1 680
Barit	4 500	Qazıntı(sərt.qaya)	2 600	Su	1 000
Mis	8,933	Qazıntı(çox sərt.qaya)	2 800	Dəniz Suyu	1,03
Mis(işlənmiş)	8 900	Taxta-Şalban	0.5-0.8	Natrium	0,980
Bazalt(təbii)	2.6-3.3	Taxta-Şalban Şam	0.5-0.8	Kərpic	1,4-1,6
Benzol	0,890	Taxta-Şalban Qayın	0.6-0.9	Torium	11 300
Benzin	0,700	Taxta-Şalban Meşə	0.7-1,0	Titan	4 500
Beton(dəmirli)	2 400	Taxta-Şalban QaraŞam	0.5-0.8	Duz	1 200
Beton(dəmirsiz)	2.25-2,40	Taxta-Şalban Çinar	0.4-0.7	Uranium	18 700
Bezir yağı	0,940	Taxta-Şalban Ladin	0.6-0.9	Vanadium	5 600
Bürünc	~8,000	Əhəng(sönmüş)	1 200	Volfram	19 100
Boraks	1.7-1.8	Əhəng(parça halında)	1,00	Yağ(Dizel)	0,880
Buz	0,920	Gil	1.6-2.6	Yağ(Kolza)	0 910
Brom	3 140	Kirəmit	1,4	Yağlar	0,930
Pəncərə	2.4-2.7	Qar(təzə)	0,10-0,19	Yun	1 500
Pəncərə yunu	0.05-0,30	Qar(yaş və sıxışmış)	1,44-2,32	Keçə	0,20
Civə	13 540	Qum.çınqıl(sıxışmış)	1 760	Yığın Beton	2 150
Sement(torba)	1 600	Qum.çınqıl(toz)	1 420	Zımpara Tozu	4,0
Sement(toz)	1 200	Qum.çınqıl(normal)	1 600	Zift	1 200
Sink(işlənmiş)	7 150	Tuvenan-stablizə	1 800		
Şlak	2,5	Qum daşı	1.9-2.6		
Polad	7 850	Güllə	11 340		
Polad(tökmə)	7 800	Kok	1 400		
Dəmir cövhəri	~3.5	Kloroform	1 530		
Dəmir(işlənmiş)	7 850	Kömür	1.2-1.5		
Dəri	0.86-1.02	Mərmər	1.95-2.8		
Almaz	3 520	Mərmər düyünü	1 450		
Efir	0,73	Metil spirt	0,800		
Fosfor	1 830	Mika	2.6-3.2		
Qazyağı	0,86	Muşamba	1.1-1.3		
Qrafit	1.9-2.3	Maşın yağı	0,910		
Qliserin	1 270	Maqnezium	1 740		
Gümüş	10,5	Manqan	7 300		
		Mazut	0,95		

MÜŞTƏRİLƏRİMİZDƏN BƏZİLƏRİ



[illegible]



+994 12 567 97 09/10
Səbail rayonu, Badamdar şossesi 18
Bakı, Azərbaycan
www.ccs.az